

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS




Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 048 (5768) 13 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədə inkişaf edir"

Prezident İlham Əliyev ABŞ-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



"Azərbaycanın kicik və orta biznesi da "Qazprombank"ın imkanlarından yararlana bilər"

Azərbaycan-Rusiya əlaqələri çox uğurlu inkişaf yolu keçir. İlk növbədə, Azərbaycan və Rusiya prezidentlərinin gördükleri işlər hesabına bu əlaqələr uğurla inkişaf edir. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Martin 12-də jurnalistlərə müsahibəsində deyib. İqtisadi-ticari əlaqələrin, həmçinin Rusyanın en iri banklarından biri olan "Qazprombank"ın ölkəmizdə həyata keçirdiyi investisiya layihələrinin əhəmiyyətindən danışan nazir bildirib

Əfsanəvi Tomas Andersin Heydar Əliyev Mərkəzində konserti olacaq

Mayın 7-də Heydar Əliyev Mərkəzində dünya pop musiqisinin efsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək. "Musiqi centlərni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert programında müğənni tamaşaçılara ən sevilən mahnlarını, ötən illərin məşhur hitlərini səsləndirəcək. Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-ci illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 il...

Müharibə əlliilləri və onlara bərabər tutulanların sosial müavinət və təqaüdləri əhəmiyyətli dərəcədə artırılır

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2019-cu il 25 fevral tarixli Sərəncamı müharibə əlliillərinin, hərbi xidmət vəzifəsini yerine yetirməkə və Çernobil AES-də hərbi xidmətlə əlaqədar əlliiliyi olanların sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ...

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır"



3

"Dağıstanda Azərbaycan ilə münasibətlərə xüsusi önem verilir"



4

Ziyafrət Əsgərov: "Ermənistən hamisə qorxuda, təzyiq altında olmalıdır, işgalçi ya hər zaman təzyiq göstərilməlidir"



4

"Azərbaycan erməni yalanlarının ifası istiqamətində sistemli iş aparır"



5

Şamaxıda "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans işə başlayıb



6

DSX: sərhəd naryadına odlu silahdan atış açan sərhəd pozucularından biri zərərsizləşdirilib



4

11

Paşinyan həm hürür, həm də quyrıq bulayır



10

"Uşaqlarla bağlı müavinətlərin artırılmasına yenidən baxılması gündəmdədir"



16

Zidan "Real"da ildə 16 milyon avro qazanacaq!



13 mart 2019-cu il

“Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədə inkişaf edir”

Prezident İlham Əliyev ABŞ-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Amerika Birleşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerin etimadnamesini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlərə səhbat edib.

Örl Litzenberger Azərbaycana səfir təyin olunmasından memnuniyığunu ifade edib və fealiyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədile seydlərini əsirgəməyəcəyini vurgulayıb.

Prezident İlham Əliyev Örl Litzenbergeri ölkəmizə sefir təyin olunması münasibətli təbrik edib və onun səfir kimi fealiyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev və səfir Örl Litzenberger Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmənunluq ifade ediblər.

Səfir Azərbaycanın Əfqanistanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsinin və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Səhbat zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf



məsələləri etrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurgulanıb.

Görüşdə Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsip-lərinə və ədalətə əsaslanan mövqeyini diq-

qətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrələrinin son bəyanatı, o cümlədən danışçılar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılıyır.

Prezident İlham Əliyev və səfir Örl Litzenberger Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gelecek inkişafı və daha çox sahələri əhatə etməsinin önemi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-de Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.

AZERTAC xəber verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmənunluq ifade edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inki-



safına mühüm töhfə verəcəyi bildirildi. Səhbat zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, etraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fealiyyətinin məmənunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət təbirlərinin əhəmiyyəti vurgulandı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birinci xanımı Brijit Makronu ölkəmizə səfəre dəvət etdi. Dəvət məmənunluqla qəbul olundu.

Rəsmi xronika

Prezident İlham Əliyev çoxmənzilli binalarınlift təsərrüfatının məhdudiyyətindən məqsədli tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklerinin təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Sosial siyaset haqqında”, “Ünvanlı dövlət sosial yardımçı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial siyorta sisteminde fərdi uçot haqqında” və “Penitensiya müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1481-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1467-VQD nömrəli Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə “Əsasname”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “İşsizlikdən siyorta haqqında”, “Əlli illiyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1483-VQD nömrəli Qanunun tətbiqi haqqında Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiske təbrik məktubu ünvanlaşdırıb. Təbrikdə deyilir: “Zati-müqəddəsleri, Tacqoyma Günüün ildönümü münasibetlər Sizə və Sizin simanızda bütün həmməzəbələrinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dirlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşılma və həmrəyliyin bərqrər olmasına xidmət edəcəkdir. Belə bir xoş günde Sizə möhkəm cansağlığı, ali misisiyanızda uğurlar diləyirəm”.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşə ilə görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşə ilə görüşüb. AZERTAC xəber verir ki, Fransa Senatının sədri Jerar Larşə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılıdı. Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.

Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü oldu.

Jerar Larşə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmənunuqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğuladı. Azərbaycanda qadınlarara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırıldı. Fransanın Azərbaycan-Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu dedi və Tərəfdəşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirdi ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir. Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzaladı.

“Azərbaycan ilə Fransa arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub



va ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında 32 pille irəliləyərək 25-ci yerde qərarlaştığını və 10-ən istahatçı ölkə sırasında olduğunu bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti bu il hökmətlərəsi komissiyanın toplantısının keçirilməsinin önemini vurğuladı. Humanitar, mədəniyyət, elm sahələrində əməkdaşlıqlardan danışarkən Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dilinə tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dilinə və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dilinə mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, həzirkı status-kvo qəbul edilməzdər. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamesi var və münaqi-

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub. AZERTAC xəber verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip Matinyan sarayında qarşılıdı. Sonra birgə foto çəkildi. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü oldu.

Fransanın Baş naziri ölkələrimiz arasındada siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiriyini bildirdi və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Eduard Filip Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin və səfər çərçivəsində Prezident Emanuel Makronla görüşünün ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı. Fransanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirdi. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını dedi, bu şirkətlərin Azərbaycan bazarında dəfə olmasına önemini vurğuladı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmənunuğunu bildirdi, bu səfərin ikitərəfli əməkdaşlığı inkişafına mühüm töhfə verəcəyinə əminliliyi ifadə etdi. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən Mehriban Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fealiyyət göstərdiyini diqqətə çatdırıldı və fransız şirkətlərini ölkəmizdə dəfə olmağa çağırıldı. Azərbaycandakı iqtisadi inkişaf proseslərindən danışan Mehriban Əliyev-



Şəhərin əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Baş nazir Eduard Filip Fransanın sülh danışqlarına sadıq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərefdər olduğunu bildirdi.

Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlerinin imzalanması mərasimi keçirildi.

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı programı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Baptist Lomuan imzaladılar.

Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Saziş“nı Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzaladılar.

“Əməliyyat Nəzareti Mərkəzinin yaradılmasına dair anlaşma müqaviləsi”nı və “Xocasen” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılması na dair müqavilə”nı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzaladılar.

13 mart 2019-cu il

DSX: sərhəd naryadına odlu silahdan atəş açan sərhəd pozucularından biri zərərsizləşdirilib



olmasından istifadə edərək geri qaçılar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərefindən təxirəsalınmaz axṭarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 bağlamada külli miqdarda heroin və tiryek, güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tūfəngi, 6 ədəd 12 millimetr çaplı ov tūfenginin patronları ve gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmetinin rəisi, general-polkovnik Elçin Quliyev və digər vəzifeli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçiriblər. Əməliyyat-axṭarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verilib. DSX rəsi İranın

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmeti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri qətiyyətlə davam etdirir. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmetinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisinə sərhəd naryadı tərefindən İran is-

dilib. Sərhəd naryadı tərefindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəsi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq odlu silahdan sərhəd naryadına atəş açıblar.

"Dövlət sərhədi



haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun

olaraq, sərhəd naryadı tərefindən silah tətbiq edilib. Sərhəd pozucularından biri aldığı gülə yarasından hadisə yerdən ölüb. Digər sərhəd pozucuları əllerindəki yükleri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlığ-



lam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapa-

ğında, sərhəd naryadı tərefindən silah tətbiq edilib. Sərhəd pozucularından biri aldığı gülə yarasından hadisə yerdən ölüb. Digər sərhəd pozucuları əllerindəki yükleri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlığ-

taq hərəkətləri həyata keçirilir.



Azərbaycan-Rusiya əlaqələri çox uğurlu inkişaf yolu keçir. İlk növbədə, Azərbaycan və Rusiya prezidentlərinin gördükələri işlər hesabına bu əlaqələr uğurla inkişaf edir. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev martın 12-də jurnalistlərə müsahibəsində deyib.

İqtisadi-ticari əlaqələrin, həmçinin Rusyanın en iri banklarından biri olan "Qazprombank"ın ölkəmizdə həyata keçirdiyi investisiya layihələrinin əhəmiyyətindən danışan nazir bildirib ki, Bakıda olan "Qazprombank"ın nümayəndə heyəti müxtəlif təqdimatlar keçirərək öz imkanlarını göstərəcək. Azərbaycan sahibkarları da bu imkanlardan istifadə edərək investisiya layihərini reallaşdırmaqla ondan yararlanacaqlar. Ş.Mustafayev "Qazprombank"ın Azərbaycanda



"Dağıstanda Azərbaycan ilə münasibətlərə xüsusi önem verilir"

Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızır Şixsəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov dəst ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındaki ikitərəfl Münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdəşliq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rol var. "Bu gün Azərbaycan ilə Dağıstan arasındaki münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimiz daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır", - deyə parlament sədri qeyd edib. Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sühl və dostluq şəraitində yaşadıqlarını söyləyen Xalq Məclisinin sədri Xızır Şixsəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önem verilir. Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolü xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ziyafət Əsgərov: "Ermənistən həmişə qorxuda, təzyiq altında olmalıdır, işgalçiyə hər zaman təzyiq göstərilməlidir"

Ermənistən həmişə qorxuda, təzyiq altında olmalıdır, işgalçiyə hər zaman təzyiq göstərilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistən tərefindən narahatlıq doğurmasına münasibət bildirəkən deyib. Z.Əsgərov qeyd edib ki, bu hərbi təlimlər Ali Baş Komandan tərefindən təsdiq olunur, plan əsasında həyata keçirilir: "Azərbaycan suveren dövlətdir və ne vaxt istəse, hərbi təlimlər keçirə bilər. Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirmək-keşirmək kimlərisə qorxutmaq istəmirik".

I vitse-spiker vurgulayıb ki, Ermənistən Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir: "Diger tərəfdən, Ermənistən həmişə qorxuda, təzyiq altında olmalıdır, işgalçiyə hər zaman təzyiq göstərilməlidir".

göstərir. Həm yerli bazara, həm də ixrac imkanlarından istifadə etməklə məhsulların böyük hissəsini xaricə ixrac edir. Eyni zamanda, "Azərikimya"nın yenidənqurma işlərinə "Qazprombank" tərefindən 260 milyon dollar kredit ayrırlıb.

Nazir "Qazprombank"ın Azərbaycan iqtisadiyyatının digər sektorlarına da öz töhfəsini verəcəyinə əminlərini ifadə edib: "Biz istərdik ki, aqrar sənaye kompleksinə maliyyə axınları çatıns. İnfrastruktur layihələrinin həyata keçirilməsində, bir sözə, biznes dairələri səviyyəsində eməkdaşlıq həyata keçirilsin. Azərbaycanın kiçik və orta biznesi də "Qazprombank"ın imkanlarından yararlana bilsinlər", - deyə nazir bildirib.

"Azərbaycanın kiçik və orta biznesi də "Qazprombank"ın imkanlarından yararlana bilər"

Azərbaycan-Rusiya əlaqələri çox uğurlu inkişaf yolu keçir. İlk növbədə, Azərbaycan və Rusiya prezidentlərinin gördükələri işlər hesabına bu əlaqələr uğurla inkişaf edir. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev martın 12-də jurnalistlərə müsahibəsində deyib.

İqtisadi-ticari əlaqələrin, həmçinin Rusyanın en iri banklarından biri olan "Qazprombank"ın ölkəmizdə həyata keçirdiyi investisiya layihələrinin əhəmiyyətindən danışan nazir bildirib ki, Bakıda olan "Qazprombank"ın nümayəndə heyəti müxtəlif təqdimatlar keçirərək öz imkanlarını göstərəcək. Azərbaycan sahibkarları da bu imkanlardan istifadə edərək investisiya layihərini reallaşdırmaqla ondan yararlanacaqlar. Ş.Mustafayev "Qazprombank"ın Azərbaycanda

ügurla fealiyyət göstərdiyini və bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb: "İlk növbədə, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" zavodunun tikintisində "Qazprombank"ın iştirakını qeyd etmək istəyirəm. Bu layihənin dəye ri təqribən 880 milyon ABŞ dolları olub. Onun 500 milyon dollarlıq hissəsini məhz "Qazprombank" maliyyələşdirib. Layihə uğurla başa çatıb və zavod artıq fealiyyət

“Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır”

-Siyavuş müəllim, bir müddət öncə Azərbaycan Xocalı soyqırımıının ildönümünü ölkə daxilində və dünyada geniş şəkildə qeyd etdi. Size 31 Mart soyqırımının da bu miqyasda beynəlxalq aləmdə qeyd edilməsi erməni vəhşiliyinin ifşa edilməsi baxımından faydalı olardı?

-Təbii ki, 31 Mart soyqırımının da geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətlamlar, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümü qeyd edirik. Fevralda Xocalı soyqırımı, martda isə Mart soyqırımının ildönümü yad edilir. Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, eləcə də yəhudişlərin də nümayəndəsi var idi.

Mart soyqırımının izlərinə respublikamızın demək olar ki, hər bir guşəsində rast gelmək mümkündür. Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lenkəranda insanların kütləvi şəkildə məhv həyata keçirilib. Qarabağda, dedə-baba torpaqlarımız olan Qəribi Azərbaycanda yaşayan insanlarımıza qarşı da böyük vəhşiliklər törədiblər.

Mart soyqırımı Xocalı soyqırımı bərabər olan, bəlkə ondan da dəhşətli bir soyqırım olub. Mart soyqırımına nezər salsaq görərik ki, bu soyqırım bütün ölkəni ehət edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncərlər, qəddarlıqla qətlə yetirilib.

Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərمانlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Təbii ki, biz bu soyqırımlarının, erməni vəhşiliyinin ifşası ilə məşğul olamışıq.

Xocalı soyqırımı daha yaxın tarixdə və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqırımına da lazımı diqqət göstərməliyik. Mart soyqırımı dün-yaya tanıtmaqla göstərməliyik, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşası



SİA YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birləklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsini təqdim edir:

na nail olmalıdır. Çalışmaliyiq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər töredilmesin.

-Sizə, erməni yalanlarına qarşı mübarizə çərçivəsində düşmənləsiyasi-ideoloji, eləcə də elmi müstəvidə mübarizə aparan bütün qurumların, o cümlədən də bu sahədə böyük işlər görən AMEA-nun Qafqazşunaslıq İnstututunun “Ermənişunaslıq” səbəsinin fəaliyyətinin də gücləndirilməsinə, maddi-texniki bazasının genişləndirilməsinə ehtiyac varmı?

-Təbii ki, ehtiyac var. Bu, olduqca önemli bir sahədir. Erməni yalanlarına qarşı mübarizə, onların cinayətlərinin ifşası etməsi olduqca vacibdir. Hesab edirəm ki, bu qurumların həm də paralel işləməsinə ehtiyac var. Düşünürəm ki, bu qurumlar Azərbaycanın hüquq-mühafizə orqanları, Respublika Prokurorluğu, DTX, DİN və s. ilə geniş əməkdaşlıq etməlidir.

-Son aylar ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllərində Azərbaycanda ermənilərin guya təzyiq və soyqırımına məruz qalması ilə bağlı böhtanların səsləndirir. Bu böhtanların ifşası istiqamətində də Azərbaycan hansı ad-

dılmlar atmaqdadır?

-Şübhəsiz ki, bu yönədə gərəkli addımlar atılmalıdır və atılır da. Bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır. O vaxt Azərbaycanda bəlli miqdarda erməni ailəsi var idi. Hansı ki, onların bir qismi indi də ölkəmizdə yaşayır.

Əgər onlara qarşı burada həqiqətən də bir amansızlıq, bir təzyiq olsaydı, o zaman onlar bu gəne qədər Azərbaycanda yaşamazdilar. Azərbaycanlılar ermənilərə qarşı heç vaxt şiddet və amansızlıq sərgiləmeyib. Əksinə, onları qoruyub. Sumqayıt hadisələri ilə bağlı aprılan hüquqi araşdırımlar sübut etdi ki, bu şəhərdə öldürülən ermənilərin hamısı “Krunq” təşkilatına pul vermək istəməyen ermənilər olub və onların qətlini də, məhz ermənilər özü həyata keçirib. Bu cinayətlərin başında ermənilərin özü dayanıb. Onlar bu olaylardan həm Qarabağ hadisələrini başlatmaq, həm də Qəribi Azərbaycandakı soydaşlarımızı didərgin salmaq üçün istifadə etdilər. 200 minden artıq insan Qəribi Azərbaycandan didərgin salındı.

1989-1990-cı illərdə Bakını tərk edən ermənilərin bir çoxu özlərinə Şimali Qafqaz və digər respublikalarda mənzil axtarmağa gedəndə Bakıdakı evlərinin açarlarını ermənilərə deyil, azərbaycanlılara həvalə edərək gedirdi. Sumqayıt və Bakıda yaşayan ermənilərin əksəriyyəti öz evlərini dəyişdilər. Təsəvvür edin ki, Azərbaycanı tərk edən ermənilərin heç biri Ermənistana getmədi. Əgər onlara burada təzyiq olsaydı, onlar Ermənistana gedər, orada sığınacaq axtarardılar. Lakin onlar Şimali Qafqaza, Avropaya, Amerikaya köçdülər. Amma Ermənistana getmədilər.

-Siyavuş müəllim, qarşidan aprel döyüslərinin ildönümü gəlir. Sizcə aprel döyüslərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarət oldu?

-Aprel döyüsləri hər şeydən öncə psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Aprel döyüslərinin yeganə önəmi bu döyüslərin nəticəsi olaraq işğaldakı ərazilərin müəyyən hissəsinin azad edilməsi ilə yenidenleşmiş. Tebii ki, bunun özü də mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan aprel döyüsləri nəticəsində böyük bir ərazini azad etdi, bir çox kəndin təhlükəsizliyi təmin edildi, starateji yüksəkliklər əle keçirildi. Lakin aprel döyüsləri həm də bir sıra psixoloji amillər baxımından önemli oldu.

-Bunlar hansı amillərdir?

-Ermənilər Dağlıq Qarabağ probleminin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-ci illərində qəçqin və məcburi köçkü düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar. Onlarda döyüş ruhu aşağı olacaq. Onlar ümidi edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüsləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüsləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də gəri qalmır. Aprel döyüsləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüslərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.

Aprel döyüsləri İrəvanın ermənilər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu gənə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texniki köhnədir və s. Bu məsələdə sapi özümdən olan müəyyən qüvvələrin de ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet döneninə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirməklə böyük zərbə qüvvəsi elde etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüslərində özünü göstərdi. Azərbaycan aprel döyüslərində öz hərbi potensialının cüzi bir hissəsində istifadə etməklə erməni ordusunu tamamilə darmadağın etdi.

-Aprel döyüslərini daha hansı baxımdan əhəmiyyətli hesab edirsiniz?

niz?

-Aprel döyüsləri KTMT-nin münaqışəye baxışı baxımından da önemlidir. İrəvan əhemmə öz əhalisinin başınına altın yastıq qoyaraq onları inandırmağa çalışırdı ki, əgər Azərbaycanla hərbi toqquşma baş versə, o zaman KTMT mütləq bu münaqışəyə qoşulacaq və Ermənistana dəstək verəcək. İrəvan iddia edirdi ki, məhz KTMT-nin köməyi ilə onlar Azərbaycanın digər torpaqlarını də elə keçirə bilərlər. Lakin aprel döyüsləri bunun əksini göstərdi. KTMT-ə qoşulan dövlətlərin bir çoxu açıq şəkildə bəyanat verək bildirdi ki, Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat aparır və odur ki, onlar bu məsələyə hər hansı şəkillədə müdaxilə edə bilməzler. Bu hadisələr göstərdi ki, KTMT-də daxil olan ölkələr nəinki Ermənistani dəstekləmədi, onlar dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü dəsteklədilər. Cənab Prezidentin erməni analarına da müraciəti olud. Öləke başçısı bu müraciətə biddirdi ki, siz öz rəhbərliyinə sual verin ki, sizin övladlarınız Azərbaycan ərazisində nə gəzir ki, onlar da antiterror əməliyyatı zamanı həyatlarını itirsin?

-Siyaviş müəllim, son vaxtlar ölkə başçısı sosial-iqtisadi sahədə ciddi yeniliklərə imza atı. Əmək haqları və təqaüdərin artırılması, problemləri kreditlərin həlli, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. bu qəbildən olan addımlar idid. Sizcə, bütün baş verənləri Azərbaycanın iqtisadi-sosial həyatında yeni mərhələ hesab etmək mümkündürmü?

-Ötən il aprelin 11-də Azərbaycada prezident seçkiləri keçirildi. Seçkilər dönməndə YAP-in namizədinin təbliğat-təşviqat qrupuna daxil olan adamlar yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təkif və arzuları, onları narahat edən məsələlərin hamısı toplanaraq program şəklini aldı. Bu program seçki platforması kimi təqdim olundu. Sonrakı dönmədə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yəni bütün bu məsələlərin həlli hələ bir il öncən nəzərdə tutulmuşdu və gördüyü kimi, yüksək səviyyədə həyata keçirilməkdədir.

13 mart 2019-cu il

Mədəniyyətimizə dövlət tərəfindən göstərilən qayğıının dünyada analoqu yoxdur

Bəhram Osmanov: "Cənab Prezidentin Sərəncamı ilə teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 50% artırılması qarşımıza yeni öhdəliklər qoyur"



Bu gün dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf dövrünü yaşayır. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaratılır. 146 illik uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan peşəkar teatri da sənət yoluñunu yeni mərhələsini yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə teatr binaları təmir və bərpə etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fealiyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Bu diqqət və qayığının davamı olaraq, dövlət başçısının "Azərbaycan Respublikasında teatr və konsert müəssisələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 11 mart Sərəncamı ilə dövlət büdcəsində maliyyə yardımını alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb. Bununla bağlı Azərbaycan əməkdar incəsənet xadimi, Kalmikiya Respublikasının əməkdar incəsənet xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanova müraciət etdi. "Ses" qəzetinə verdiyi açıqlamada Azərbaycanın zəngin mədəniyyət tarixində önemli rol oynayan teatr sənəti və bu sahədə çalışan insanların həssaslığı ilə seçildiyini bildirdi: "Ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə uğurlar qazanması, bir vətəndaş kimi, qəlbimizi fərəh hissi ilə doldurur. Bu uğurların sırasında mədəniyyət da xüsusi yer tutur. Gənc nəslin mənəvi cəhətdən kamilleşməsində, onların dünyagörüşünün formallaşmasında və Vətənə məhəbbət ruhunda təbiye olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sira əhemmiyyətli layihelərə imza atıb və nə yaxşı ki, biz de zəngin, çoxəslik milli mədəniyyət palitrasına öz töhfəmizi vere bilirik."

Prezidentin Sərəncamı ilə teatr binaları yüksək səviyyədə təmir-bərpa edilib, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitleri yüksəldilir. Mən, mütəmadi olaraq, Azərbaycandan kənarda bir çox böyük teatrarda oluram. Rusiya Fe-

derası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində iştirak edirəm. Deyardım ki, MDB ölkələri arasında sənət xadimlərinə belə diqqət və qayğı yoxdur. Teatral dövlət olan Rusiyada sənət xadimlərinə dövlət tərəfindən belə münasibət bəslənilmər. Bu yaxınlarada Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Azərbaycan teatr ənənələrinin qorunub-saxlanması və dövrün təhləblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyine 1,8 milyon (bir milyon sekiz yüz min) manat ayrıldı, eləcə də, teatrlara maliyyə yardımı edilib. Azərbaycan teatrının fealiyyəti, həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii ərsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə, Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir".

Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənet xadimlərinin bir qrupu ilə görüşlərində diqqət çəken rejissor görüşdə mədəniyyət sahəsi ilə bağlı məsələlər etrafında fikir mübadiləsi aparıldığı diqqətə çatdırıldı. Görüşdə səsləndirilən fikirlər və təkliflərdən bəziləri həllini tapıb. Təbii ki, bu yaradıcı şəxslerin fealiyyətlərinin üzə çıxarılması üçün yaradılan şəraitlə sıx bağlıdır. Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayığının nəticəsi olaraq, özünün yeni bir dövrünü yaşayır. Bildiyimiz kimi, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırmışdır.

B. Osmanov qeyd etdi ki, bizim teatrın sahəsində klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqların əsərləri uğurla oynanılib və böyük sənətkarların əlaşlığı teatr ənənələri bu gün teatrımızda davam edir: "Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətə xüsusi diqqət və sevgi ilə ya-naşması yaxın tariximizə qızıl hərflərə həkk olunub. Bu gün də, o sevgi və qayğı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin Sərəncamı ilə teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 50% artırılması onların bizim sənət məsuliyyətimizi daha da artırdı. Bu, dövlət başçısının mədəniyyətə, incəsənətə xüsusi diqqət və qayığının daha bir bariz nümunəsidir. Bundan sonra da, hər zaman milli teatrın təşəkkülündə sənət yanğısı və coşğu ilə çalışacaq. Bu gün sənətkarlarımız teatr sənəti ənənəsinə sadıq qalaraq, tamaşaçı zövqünü oxşaya biləcək, onlarda yüksək mənəvi dəyərlərə əzx edən əsərləri sahneləşdirir və yeni-yeni uğurlar qazanırlar. Əlbəttə ki, Prezidentimizin bu diqqəti, bizdə teatr işçisi olaraq, "Gələcəyimizi necə qurmalıyıq" sualını doğurur. Biz bu məqsədə fikirlərimizi bölüşərək, ümumi qənaətə gəlməliyik ki, uğurlara necə nail ola bilərik? Dünya bazarına çıxmak üçün bütün potesiala mali-kik. Bunun üçün bizim peşəkar teatrımız var. Bir daha, ümumilikdə, teatr işçilərinin əməyinə verilən qiymətə görə Prezidentimizə minnətdarlıq!"

Nəzakət ƏLƏDDİNQIZI



Şamaxıda "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans işə başlayıb



Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans işə başlayıb.

Şamaxı rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fealları, həmçinin dini icma sədrəri, dən xadimləri və ilahiyyatçılar iştirak ediblər. AZORTAC-in bölgə müxbiri xəbər verir ki, konfransı açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin uzaqqorən siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu prosesleri və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addımlar atıldığı bildirib. Qeyd edib ki, ölkəmizdə qədim tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl operativ tədbirlərin həyata keçirilməsi dövlətimizin məqsədyönlü siyasetinin tərkib hissəsidir.

Tahir Məmmədov son bir ayda Prezident İlham Əliyevin baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Şamaxıya iki dəfə gələrək sakinlərlə görüşünün geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılığını vurğulayıb, rayonda dini durumun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusiylə vicdan və dini etiqad azadlığının bərərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadıq yetişməsinə böyük önəm verilməyə başlanıb. O, bu siyasetin hazırlıda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, dövlət başçıı İsləm di-

ninə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni ərəfələrin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məscidə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliğ Fondu-nun Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayığının növbəti parlaq nümunəsi kimi səciyyələndirib. O, Fondu ilə ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxsler qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alan minden çox din xadimine maddi dəstək göstərildiyini bildirib.

Ölkəmizdeki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komite sədri dövlətimizin dinasının əsas məqsədinin dini etiqad azadlığının təmİN edilməsi, dünyəvi dövlətçilik principi-nin qorunub saxlanılması və dini təəssübəsiyyətin dini təkəbbüre, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağırın dinlərin mahiyyətindən uzaqlaşdırılaq kimlərinə əlinde radiikal, ekstremit, xurafat, antimillili formaya çəvrilməsinin yolverilməz olduğunu bildirən Komite sədri, bu kimi xoşagelməz halların qarşısının alınması istiqamətində bütün bölgelərdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin selahiyətli nümayəndəsi Mərəhmət Mustafayev regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin üməd-prinsiplərinin qorunub saxlanılması və dini təəssübəsiyyətin dini təkəbbüre, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağırın dinlərin mahiyyətindən uzaqlaşdırılaq kimlərinə əlinde radiikal, ekstremit, xurafat, antimillili formaya çəvrilməsinin yolverilməz olduğunu bildirən Komite sədri, bu kimi xoşagelməz halların qarşısının alınması istiqamətində bütün bölgelərdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.

Dövlət-din münasibətləri sahəsindəki siyasetin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitində, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini martın 13-də "Dini radikalizm mübarizə və maarifləndirmə" mövzusunda panelle davam etdirəcək.

Rusiya mətbuatı Vidadi İsgəndərinin ermənilərlə iş birliyini üzə çıxardı

Oleq Nikolayev: "Erməni kurs yoldaşları ona Fransada sığınacaq almaqda kömək ediblər"

"Əvvəlcə Azərbaycandan Gür-cüstanaya qaçan, sonradan isə, Fransadan sığınacaq alan, keçmiş prokuror Vidadi İsgəndəri "Youtube"də özünün aqressiv və təxribatçı "xütbələri" ilə təccübəldirməyi da-yandırmır". Bu barədə Rusyanın "Noviye Izvestiya" saytının siyasi yazarı Oleq Nikolayev "Vidadi İsgəndəri "ermənici danişdi" başlıqlı məqaləsində qeyd edib. Oleq Nikolayev sözügedən məqaləsində V.Isgəndərinin danişqalarının səviyyə-sizliyini, etik normaları həddən artıq aşdırığını və həqiqətə söykənməyən iddialar irəli sürdüyüünü işaret etdi.

Müəllif yazısında bildirir ki, İsgəndəri bu dəfə öz versiyalarını Dağlıq Qarabağ hadisələri etrafında getirir və o, ermənilərin mərağından, elecə də, Rusiyaya qarşı yalan və böhtanlarla çıxış edərək, özünün reklamını etməklə meşguldur.

O.Nikolayev V.Isgəndərinin artıq çoxdan və uğursuz şəkildə özünü azərbaycanlılara xatırlatmağa çalışır və nə az, nə də çox, siyasi sürgündə olan əzabəş iddiasında olduğunu göstərməyə çalışır.

"İsgəndəli saratovlu müxalifətçi-ekstremist Vladislav Maltsevə oxşayır"

Müəllif İsgəndərini Saratovdan olan rusiyalı radikal müxalifətçi-ekstremist Vladislav Maltsevə bənzədir: "Mümkündür ki, İsgəndəli özünün qalmaqallı xütbələri ilə Azərbaycanda tərəfdən tapacağıını düşünür və nəticədə, siyasetdə tektonik irlililiş edəcəyini hesab edir. Bu mənada, İsgə-



dəli saratovlu müxalifətçi-ekstremist Vladislav Maltsevə oxşayır, hansı ki, o da Avro-paya qəzib və eynilə "Yotube" vasitesi ilə Rusiyaya qarşı çıxış edir, vədər verir ki, ölkə Oktyabr inqilabının 100-cü ildönümündə "rejim çökəcək". Ancaq Maltsevin proqnozları özünü doğrultmadıqca, aqressiyası isə qeyri-konstruktivliyə çevrildikcə, rusiyalılar anti-Rusiya ritorikasında çıxış edən əcaib "inqilabçıya", sadəcə, əllərini yelləyib-keçir-lər.

"Həmin mənbələr Ermənistanın eks-prezidenti Robert Koçaryanın xalası oğlu Sergey Akopyan və Moskva vilayətinin "Mitsinskaya" Vəkilər Kollegiyasının hazırlı rəhbəri Araz Mirzabekyan da daxil olmaqla, onun kurs yoldaşlarıdır"

"Əger Maltsev şəxsi düşüncələrindən çıxış etdiyinə and içir və başqalarının dediklərini tekrar etmədiyini deyirse də, İsgəndəri yaxınlardakı "xütbəsində" Qarabağ hadisələri ilə bağlı irəli sürdüyü versiyalarının mənbələrini açıqlayıb" deyə məqalədə bildirilir: "Həmin mənbələr Ermənistanın eks-prezidenti Robert Koçaryanın xalası oğlu Sergey

Akopyan və Moskva vilayətinin "Mitsinskaya" Vəkilər Kollegiyasının hazırlı rəhbəri Araz Mirzabekyan da daxil olmaqla, onun kurs yoldaşlarıdır. Vəkil Mirzabekyanın "Facebook" səhifəsində təhsil qrafasında "XHI" abbreviaturası qeyd olunub ki, bu da Dzerjinski adına Xarkov Hüquq İnstitutu mənasını daşıyır. Hazırda ora Yaroslav Mudri adına Hüquq Universiteti adlandırılır. 1988-ci ildə XHI-ni eyni kursdan olan Mirzabekyan, Akopyan və İsgəndəri bitirirlər. Onlar, nəinki eyni qrupda təhsil alıblar, həm də eyni yataqxanada yaşayıblar. Tale bu "hüquqşünasları" müxtəlif şəhər və ölkələrə səpələyib: Mirzabekyan Rusiyada vəkillik yolunu davam etdirib, Akopyan karyerasını Ermənistanda qurub, İsgəndəri isə əvvəlcə Azərbaycan Prokurorluğunda fəaliyyətə başlayıb, sonra da anidən müxalifətçiliyə keçib və mühacirət edib.

"İsgəndərinin "xütbələrindən" nəticə çıxaraq, deyə bilərik ki, məhz erməni kurs yoldaşları onun "gözələrini açıblar"

V.Isgəndərinin etirafına görə, o, erməni institut yoldaşları ilə əlaqələrini kesməyib və onlara bir çox delikat mövzuları müzakirə edib, görünür üzərində onları (ermənilərin - R.R.) tesirini daha çox hiss edib. İsgəndərinin "xütbələrindən" nəticə çıxaraq, deyə bilərik ki, məhz erməni kurs yoldaşları onun "gözələrini açıblar" və guya Qarabağın "İlham Əliyevlə Rusiya arasında ticarət predmeti" (dördüncü bizimdir-R.R.) olduğunu deyiblər.

Müəllif, İsgəndərini Fransada siyasi sığınacaq tapmasının da təsadüf hesab etmədiyini yazır. İddia olunur ki, erməni kurs

yoldaşları onun Parisdə sığınacaq almasına kömək ediblər: "Hansı ki, məhz Fransada erməni diasporu çox güclüdür və erməni siyasi lobisi ənənəvilik alıb. Görünür, XHI-dəki hüquqşünas kurs yoldaşları İsgəndərinin həyatının dramatik vəziyyətində onun Parisdə yerleşməsi, lazımi sənədlərə və qrantlara yiyələnməsi üçün ona bu qərarın verilməsində kömək ediblər. İsgəndəri isə, bunun müqabilində, ona təklif olunmuş verisi üzərə Qarabağ və s. olayları yayma çıxarmağa çalışır, əlbəttə ki, təhlükətli türk, lakin fəaliyyətdə olan təhlükəli qismində. Çətin ki, İsgəndəri yetərli qədər azərbaycanlılara, az da olsa, təsir edə bilsin, lakin ölkənin gənc düşüncəli vətəndaşları bu kimi siyasi korroziyaya uğramış emosional və antitarix mühazirələrin təsirinə düşə bilərlər".

"İstanilan şərləri utanmadan ata bildi"

Məqalədə, xüsusilə, qeyd olunur ki, "oturmış" prokurorun yalan və böhtanları keçmiş SSRİ respublikalarında siyasi vəziyyəti laxlatmaqda maraqlı olan destruktiv güclərin de dadına yetib. "Əlbəttə, belə güclər Qərbi Avropa və ABŞ-dakı mərkəzlərə əlaqəlidirlər ki, İsgəndərinin, həmçinin, qrantverenlerinin həmin meydanda çıxışını müəyyən edib. Bakıdan olan qacqını "Azadlıq" radiosuna və bənzər KİV-lərə dəvet etməye başladılar ki, "müxalifətçi" mikrofonlar və qəzetlər vasitəsi ilə istenilən şərləri utanmadan ata bildi" deyə qeyd edən rusiyalı müəllif, əlavə edib ki, bütövlükde, onun "xütbələrində" heç bir fakt, məna və sübutlar yoxdur.

Rövşən NURƏDDİNOĞLU

Mətbuat Şurası qəzet yayımının monitorinqini aparacaq



Dünən Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırlı vəziyyət mütəzakirə olunub. Çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşkərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərindən çox məhdud sayıda qəzet olur. Əsasən digər məhsullar satılır. Neticədə qəzətə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşkər də tələblər səviyyəsindən

aşağıdır.

İclasda həmçinin Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşlığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyuodu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilmesinin zəruriliyi öne çəkilib. Bu məqsədə MŞ-nin vaxtile mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Sa-

bahdan işe başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının idarə Heyətində kütüvə informasiya vasitələrinin rəhbərələrinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyati qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.



Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana olan dövlət borcu azalıb. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir.

Bildirilir ki, bu il fevralın 28-nə Gürcüstanın Azərbaycana 7 milyon 435 min dollar borcu var. Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384 min dollar azalıb. Ümumiyyətlə fevralda Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18 milyon 549 min dollar azalaraq 5 milyard 448,1 milyon dollar təşkil edib. Bu məbləğin 5 milyard 280,3 milyon dolları hökumətin payına düşür. Qonşu ölkənin ən




çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (323,7 milyon dollar), Fransa (252,4 milyon dollar) və Yaponiya (213,3 milyon dollar) qərarlaşdır.

"Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir"

Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, iki ölkənin biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir: "Səudiyyə Ərəbistanı şirkətləri inkişaf edir. Səudiyyə İnkışaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir". Ş.Mustafayev Riyad Ticaret və Sənaye Palatasının her iki ölkənin iş adamlarının təmsil olunacağı Müşterək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə Azərbaycan tərəfinin müsbət yanaşdığını qeyd edib.

Bir monoqrafiyanın təəssüratı

Bu məqaləni yazmaq fikrində deyildim, o baxımdan böyük şairimiz, mərhum Məmməd Araz haqqında monoqrafiyanı oxumasaydım. Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Qapı açıldı, gələn mənim köhnə dostum, məndən həmişə xəbər tutan, tanınmış pedaqq-alim, analitik qələm sahibi Allahverdi Eminov içəri girməsəydi və "Məmməd Arazın poeziyası" (Bakı, "Elm və Təhsil" nəşriyyatı, 2018. 366 səhifə) kitabını avtoqrafi ilə bağışlamasayıd...



Şair dost, ömrünü yaşında deyil, Yazdıgı nəğmənin özündə axtar.

Məmməd Araz poeziyasını öz tənqid - analitik üslubunda təhlili edən müəllif şeirdə assosiasiyanın esas psixoloji faktor olduğunu nümunələrlə oxucuya çatdırır: bu cəhətə hər ədəbiyyatşunası dıqqət yetirmir, ona görə ki, poetik qavrayışın tələbindən az məlumatlıdır, yaxud xəbərsizdir. Allahverdi Eminovun qeydi: "Bu amil keçmiş xatırladır, qavrayış zamanı qonşuluq, oxşarlıq, əksilik bağlılıqların formallaşması təşkil edir. Şühəsiz, poetik qavrama aparıcıdır. Belə ki, poetik qavrayışın məzmunundan asılı olaraq faktlar, hadisələr başqa bir cisimlərlə, əhvalatlarla qarşılaşdırılır, müqayisələr aparılır". Və şairin "Mən tələsmirəm", "Unudulmuş tək məzar", "Şair, ne tez qocaldın sən" kimi - unikal Səməd Vurğun poeziyasından təsirlənmiş, gözəl şeirlər qəleme almışdır. "Sən tələsmədin", "Müqəddəs məzar" şeirləri bu gün də poetikliyini saxlamışdır.

Məmməd Araz təbəti sevirdi, onun qoyundan özünü rahat və sərbəst hiss edirdi, bu baxımdan o, gözəl şairimiz Musa Yaqubun vurğunu idi. O, Məmməd Arazə şeirlər hər etmişdir. Belə bir misraları vardır:

**Bir eşqmə hicran möhrü basılmış,
Heç bilmirəm necə yazmış yananım?
Söhbət var ki, bəxtimə də yazılmış
Daha onu poza bilməz pozanım.**



**Nizami Xudiyev,
Professor, əməkdar
elm xadimi**

Oxuyur, uzaq illərə qayıdıram. Xüsusiylə, atalı vaxtlarına. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onun böyük qardaşı İbrahimle - onlar institutda bir yerde oxumuşdular - səmimi dostluğunu vardi. Məmməd Arazın dərin fəlsəfi şeirlərini, lirikasını çox bəyənirdi, onun şeirləri dilinin ezbəri di.

**Azərbaycan, qayalarda bitən bir çiçək,
Azərbaycan, çiçəklərin içinde bir qaya.
Mənim könlüm bu torpağı vəf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan, mayası nur, qayəsi nur ki
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyəndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.**

Atam böyük fəxlə dostunun poetik şeiri - ezbərdən söylər, sonra da üzünü mənə tutub deyərdi:

- Nizami, Məmməd Arazın şeirləri mənə ona görə doğmadır ki, onun gəzib dolaşlığı yerləri mən de qarış-qarış gəzmışəm, onun sonsuz məhəbbətə vəf etdiyi bulaqları, məşələri, dağları, dərələri, qayaları, yamacları mən də doyunca seyr etmişəm. Mənim şair dostum Vətən sevgisini oxucusuna hər kəsin deyə bilmədiyi tərzdə çatdırır. Onun Vətən sevgisi, onun bu sevgini oxucuya aşılamaq qabiliyyəti bənzərsizdir. Görünür, Məmməd Araz kimi şair olmaq üçün xalqın bütün maddi, mənəvi sərvətlərini təkcə bilmək yox, həm də incəden-incəye duymaq, sevmək lazımdır.

**Səndən öten mənə dəydi,
Məndən öten sənə dəydi.
Səndən, məndən öten zərbə,
Vətən, Vətən, sənə dəydi...**

Vətən sevgisini hər bir insan öz taleyi ölçübündə: sənetində, peşəsində, əməlində, bir sözlə, duyğularında, hissiyyatında yaşayır və yaşadır. Belə düşünürəm ki, orijinal qələmə, tematikasına malik ədəbiyyatşunas, pedaqq S.Vurğun, Musa Yaqub, Adil Cəmil haqqında sanballı monoqrafiyalar müəllifi Allahverdi Eminovu nədənə lazımlıca tanımir, qiymətləndirmir. Çünkü o, son dərəcə təvazökar insandır, onu yaxından tanıdığını üçün israrında qalıram. Xüsüsən, Məmməd Arazın poeziyasının poetikasına dərinliyi ile, estetik meyarı ilə yanaşan müəllif tamam fərqli üslubda mövzunu araşdırılmışdır. Bunu mehz kitabına yazdığu ön sözündən hiss etmek çətin olmuş mənim üçün. M.Arazın şeir dünyasının mühüm çalarlarını: gözənləməz məqamları, setiraltı nüansları, poetik "kodu"nu və sairi açıqlayıb, sanki deyəcəyinin fabulası hesab edir: "Məmməd Arazın poeziyasında zamanın nəbzi döyüñür, onunla dövr arasında adekvantlıqla qeyri - adekvatlıq arasında bir harmoniya qurulur, öz yaradıcılığını subyektiv illüziyalardan kənarda saxlayır. Əlbette, belə hallarda şeir janrına xas rəmzləşdirmə daha qabarık üzə çıxır..."

Mən mərhum şairimiz Əli Kərimin "Vəsiyyət" şeirini dəfələrlə oxumuşam, bir insan itgisinin ağırlığını dadmışam. Şairin uşaqlarına öyüdüdür. Atam ağır xəstə olanda, son dəqiqələrində bize vəsiyyət elədi. Müəllim - pedaqq vəsiyyəti idi. Məmməd Arazın "Vəsiyyət"ində fəlsəfi motiv qara rəngi işıqlandırır, kədər bu rəngə boyanır və elə bil şairin ömründən keçmişdir. Allahverdi Eminov sual verir: - Bəs ne üçün qara rəng? Bəlkə rəmzişdirilmişdir bu rəngi? Bəlkə qara torpağa haçansa qovuşacağı üçündür? Həqiqətən, bu sualların mənə yükü vardır.

**...Mən o rəngi sevərdim,
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi.
Mən o rəngi sevərdim.**

Rəngdən danışan A.Eminov şairde "gecə" məfhumuna öz münasibətini bildirir və yazar ki, Məmməd Araz poeziyasında "gecə" nə sirdir qırmızı xətə keçir? Gündüzələr daim

hərəkətdə, insanlar qaynaşmada, beynlər düşüncədə - bu "üçlük"dən sonra gecə həyati başlayır. Gecə növbəsində çalışanlar üçün nə fərqi: qarənliqdakı uluzlar, bədirlənmiş Ay, haralardasa uçan quşların mürgüsü hey tekrarlanır, şairin gecəsi isə romantik ovqat getirir, qələm vərəqləri görüşə çağırır..

Allahverdi müəllimin fikirləri oxucunun beynində sərt ovqat yaratır, əksinə, ədəbiyyatçı əhvali səni də həzinləşdirir. Oxuyuruq: "Daha bir gecə şairin qonağıdır, bəli, şairin qonağıdır. Bu xəyalı - romantik gecəde oxucusunun düşüncələrini dinləyir. İlahı, nə söyləmir, özünəməxsus obrazlıqla".

**Bu gecə, gecənin son qatarındayam,
Bu gecə, bir qəndil qanadındayam.
Sağında bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə buludlar böyük-böyükdür,
Dünyanın damına çıxmışam nədir?**

"Məmməd Arazın poeziyası"nda birinci fəsli müəllif "Məmməd Araz: şeirdən poeziyaya yol" adlandırmışdır. Belə təxmin elədim ki, şeir ayrılıqla, ümumi kontekstdə götüründə hələ poeziya deyil. Poeziya ötəri hissələrin misralarda inikası deyil - bu, şeir nümunələridir. Poeziya bütöv ədəbiyyatın tərkib hissəsidir, ən kubarsənətdir. Allahverdi Eminov Məmməd Araz poeziyasında bu nüansı axtarmışdır, yazmışdır: "Məmməd Araz üçün həqiqəti poetik təfəkkürə əks etdirən, insan hisslerine hörmətlə yanaşan, habelə axtarıları irəliydi. Effemer, imperativ və vizioner olmamalıdır, dəcəl, mürəd, məzəhəb-siz təsiri oyatmamalıdır. Belə vəziyyət dünənə poeziyasında da yaxşı qarşılanmamışdır". Bu analitik fikrin fonundan "Ömür" şeiri xatırladır. İnsanın ən yaralı yeridir, xəyalı mühəmməd əzəqlərə çəkmək hissəleri oyadır. Və onu da xatırladım ki, Məmməd Araz az yaşadı, bu ömrədə çox poeziya nümunələri yaradardı. Digər tərəfdən ədəbiyyatçı - müəllif oxucunu kövrək bir ovqata da aparmaq istəyir.

**Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün qoynuna alacaq məni.
Qəbrimdə göyərən otları külək,
Yayib göyərdəcək dərədə, düzdə.
Bəlkə sinəm üstə bitən bir çiçək,
Gəzəcək nə qədər sinələr üstə.
Ömür də bir borcdur əlli il, yüz il,
Bədbəxtidir az yazib, çox yaşayanlar.**

Məmməd Araz poeziyasında İnsan fenomen varlıq kimi tərənnümüni tapır, o, hansı peşədə, sənətdə olursa xalqına xidmət etməyə borcludur. Belə hissələrdən "Tariixçi ali-mə" adlı şeirini 1983-cü ildə çap etdirdi. Şeirin poetikası xeyli mətləblərdən soraq verir. Xatırlayıram ki, Məmməd Araz geoloq olsada savadlı, mütaliçi, elmle maraqlanan idi, sözünü alımlırla bələşir, ideyalarını poetik dili çevirirdi. Filosof Helvetsinin fikridir ki, aydın və səmimi ideyaların sahibi olmaq azdır, bu ideyaları başqalarına çatdırmaq üçün həm də aydın ifadə bacarığı lazımdır. Bəli, şair bu şeirləndə bu tələbi gözlədi:

**Tariixə dəyməsin yalan barmığı,
Haqqım yox quşun da haqqını danam.
Mən öz keçmişimə heykəl yonmayı
Alınma yazdırın oğullardanam...**

Şeiri oxudum A.Eminovun təhlilindən sonra. Mən onu da sezdim ki, Məmməd Arazı en çox narahat edən tariximə qara yaxan tarixçilərdir və quraşdırılan "tarixçə"dir ki, məsələ beynəlxalq səviyyəyə qaldırılmışdır. 1983-cü il, daşnaq xülyaları hələ ortaya atılmamışdı, amma iş qeyri-leqlə formalışır-

di, "sapı özümüzden olanlar"da yox deyildi. Şair Məmməd Araz elmi və poetik praqnozla duymuşdu ki, biqeyrət ziyalıları, istedadsız bəstəkarları, tarixi olmayan tarixçiləri altdan-altdan iş görürler. Şeir çapdan çıxdı, ciddi reaksiya olmadı, çünkü titullu professorlarımız, şöbə rəislərimiz, "kafedra" müdürülərimiz və b. yalmanırdılar, "yuxarılara" saxta məlumatları ötürürdülər. Xatirələrimizi "yenileşdirirdilər". Albən kilsələrimizi uçururdular, ulu abidələrimizi yerlə yekسان edirdilər. Şair isə ayıqlığa səsləyir:

**... Dünenki tarixi bugünkü
daşa,**

**Yamayıb basdırın əməllər-
dən qorun.**

Allahverdi Eminov kütləvilişən biganəliyin Məmməd Arazın poeziyasında təqnidini qabarıq verib, şairin "Biganelər iqlimində", "Məndən ötdü, qardaşma dəydi", "Ərim gəldi qalası", "Ağ şəhərlə qapıları" və s. şeirlərinin poetikasına varır.

Monoqrafiya müəllifinin Məmməd Araz yaradıcılığına verdiyi qiymət obyektivdir, bəzi ədəbiyyatşunasalar kimi tərəfkirlik yoxdur: "Məmməd Araz üçün poeziya bir taledir, ürəyinə sirlərini açmasıdır, ənənəvi mənada istiladır! Poeziya insanla dünya, kainat və təbiəti oyadan möcüzədir. Poeziya insanları insanlığa çağırır" - yazır və şairdən "Bir axşamı balladasi" şeirləndən son misraları nümunə getirir:

**Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər.
Mənə məhəbbətli bir nəğmə gə-
tir,
Məhəbbət imzalı bir namə gətir.**

**Oxuyum, oxuyum, o yarı� üçün,
Onu cehiz verim qızılarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər,
İlahi, yaziqdır məni sevənlər...**

"Bu hissi necə verər adı bir şair? Mümkünsüzdür! Bu şeirin "xasiyyəti" ele səslənir - o, oxucuları ile sərt davranışlığı bacarmaz, hakimiyətinə diqət etməz. Şeir bitmir axı, son nöqtə formalıdır, keçmişini dərtib gətirir və gələcəyə aparır". - A.Eminovun poeziyaya həssas münasibəti. Xatırlayırıq ki, yalnız bu şeirin poetikası haqqında bir neçə il əvvəl o, "Ədalət" qəzetində silsilə məqaləsini çap etdirmişdi. Bu, o deməkdir ki, Allahverdi müəllim böyük şairimizin poeziyası ilə çox-çox əvvəller də maraqlanmış, nəhayət, "Məmməd Arazın poeziyası" fundamental monoqrafiyasını hasile gətirmişdir.

Allahverdi Eminovun elmi təhkiyəsi orijinal əslubu ilə seçilir, bir şeirin fəlsəfəsinin incəliyinə qədər gedir, hər halda oxuyurug. Eləsi dəoulur ki, gücü çatmayan şairə xüsusiilə, girişir, kiçik məqalədə 80-100 və daha çox misralar verir, bəs təqnidçi sözü? Mənəcə, birinci olaraq şairin xarakterini, mövzusunu, əslubunu "tutasan" ki obyektiv fikir deyəsən. Sonra paraleller aparasan. Yeri gəlmışkən A.Eminovun S.Vurğun, Musa Yaqub, Adil Cəmil kimi istedadlı şairlerin poeziyası haqqında monoqrafiyalarını oxuyanda bu məziyyəti duymuşam. Mənim tədqiqat sahəm dillimizin tarixində müasir dövrümüzə qədər poeziya nümunələri ilə tutuşturmalardan zəmnində aldı-

ğım nəticələrdir. Şairlərin poetikasını fərqləndirirəm. Belə yanaşma imkan verir ki, poeziyanın ilahi vəh olduğunu fikrən təsdiq edəsən. Məsələn, təqnidçi - müəllif Məmməd Arazda insan konsepsiyasına şairin fəlsəfi yanaşması baxışı ilə yanaşır və yazar: "Məmməd Arazın poeziyasında insan konsepsiyasını yaratmaq (elmi aspektde yox) arzusu (məqsədi) ilk yaradıcılığından özünü göstərmüşdi və çalışmışdı insan davranışının məntiqini daha yaxşı dərk etsin, amma o da bəlliidir - bu, başdan-ayağa sirdir, xisətin dən doğulur. Şair insanı dünyəvi dəyərlərde: xeyirxahlıq, səmimiyyət, nefsi tox... kontekstində göürüdü". Və şairin poeziyasının bəzi nüanslarını açıqlayır: "Mən səni taparam", "Professor Gilə məktub", "Nobel mükafatı", "Qarabağ düzü", "Araz üstə Çinar gördüm", "Azərbaycan dünyam mənim" və sair şeirlərin nümunələrində Babaların uzaq əsrlərdən gələn hayqırışını eşidirik:

**Qoy bu günün düşməni də
At çapmasın harin-harin.
Torpaq altında gizlətmmiş,
Gur səsini babaların.**

Monoqrafiyada Allahverdi Eminovun Məmməd Arazla bağlı bir ədəbi tezisilər qarşılaşdırımdı: "Məmməd Arazın poeziyası polifaniq olduğunu qədər də "modern"dir, əgər sənət və ədəbiyyat özündən ibarət, onun bir qolu-budağı olan poeziya da həmin səlahiyyət verilmişdir... Şair onun üçün gerçek, gözəl və ələmətlik pəncərəsindən görünmüştür. Belə baxış heç zaman

"modern" naminə əsər üçün darix-mamışdır. Seirdirsə insan adına, cəmiyyət adına, inkişaf adına ya-zılmalıdır. Başqa necə olardı, əgər poeziya sənət üçündürsə cəmiyyətdən, insan fenomenindən bəhs etməməlidir, reallıqdan uzaq olma-malıdır. Belə əsərlər dövrlər üçün moderndir" - tamamile haqlıdır.

Müəllif hər iki anlayışla əlaqədar ədəbi mühəbihə açımr, lakin şairin yaradıcılıq mizanlarını təhlilə cəlb edir. "Şeirim", "Şeire getir", "Şair vüqarı", "Poeziya, poeziya", "Mən bir zaman şair idim" və s. şeirləri geniş, poetik aspektde təhlil edir. Mən bu şeirlərdən da hiss etdim ki, poeziyanın poetik obrazı şairdir, şairin "Məni"dir. Və Allahverdi Eminov bu şeirlərin poetikasını belə ümumiləşdirmişdir: "Hədise'lərin və əhvalatların poetik faktda inikası, mənəvi varlığın duylaması və məftunluğu, ideya və bədii obrazın müəllifin münasibəti, habelə bədii obrazın mahiyyətindən doğan təzahürler: dünyani və insani eks etdirən ifade üsulu, inkişafın əsas meyli və istiqamətiyi, xalqın və dövrün ideallarının təcəssümü".

**Poeziya, poeziya!
Ey qələm qardaşım!
Mənimlə diz-dizə,
Üz-üzə oturan
Sırdaş bacım,
Həmdəm qardaşım!
Bu dünya yolunda
Sən ömür karvanım!
Haradasa bürdəyib
Əbədi yixilsə
Saribanım,
Tufanlar səhərəsi
Boranlar gədiyi adlayan,**

**Böhtanlar ətəyi qatlayan
Cürətin olarmı?
Qüvvətin olarmı?**

Ədəbiyyatşunaslıqda bu cür yanaşmalar həqiqi poeziya ilə şeir xətrinə yazılın poeziyanın fərqini oxucular üçün bir "seçim" vasitəsi olur, poeziyanın fəal estetik və intellektual qüvvəsini bürüzə verir: "Poeziyanın hər bir şaire verilmiş ünvanı var, bunun köməyi oxucu arasında vasitəçilik var" - yazar.

Allahverdi Eminov Məmməd Arazın poeziyasının dili və əslubu haqqında, mövzu dairəsi barədə geniş dənişmişdir, orijinallığını xüsusi vurğulamışdır. Plastiklik, pro-porsiyallılıq xüsusi səslenir. İlk dəfə olaraq şairde "patetiklik" anlayışının mahiyyətini müsbətə əsaslaşdırır: "Patetiklik estetik kateqoriyadır və həyəcanlı, ehtiraslı mənəni verir, həyatın dönüş anında mühüm qərar etməsənə bağlı yaranan güclü hissələrin təsir bağışlaması kimi da səciyyələnir". Bu qənaətə bir dilci olaraq razılaşırıam, alimin ədəbi-bədii dünyagörüşünün üstünlüyü ilə əlaqələndirmək istərdim.

"Məmməd Arazın poeziyası" monoqrafiyası şairin yaradıcılığı haqqında ilk geniş tədqiqat əseridir, ümumiyyətlə, şairin poeziyası kontekstində atılan layiqli addimdır. İntəhasız və gərcin zəhmətin nəticəsidir. Etiraf edim ki, son illərdə belə səpgili monoqrafiya oxumamışam, yazılınlar da seyirci, qeyri-estetik, biçimsiz əsərlərdir.

İndi, həqiqəti deyən yaşımız və zövqümüzdür.

UNEC-də növbəti yeniliklər

UNEC-in Elmi Şurasında beynəmiləlləşmənin da-ha da genişləndirilməsi,



mullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlerin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə "Əlaçı", "Həvəsləndirici" və "Adı" təqaüdlər verilecek.

UNEC-də təhsilələrin elmi fəaliyyətinin stimullaşdırılması nəzərdə tutan yeni qaydalar qəbul edilib. Belə ki, nüfuzlu və yüksək impakt faktorlu elmi jurnalarda çap olunan məqalələrə görə 4000 manata qədər qonoraların verilməsi ilə bağlı UNEC-de tətbiq olunan qaydalar universitetin bəlavavr, magistr və doktorantlarına da şamil ediləcək. Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat aparan UNEC müəllimlərinin əmək haqları yeni qaydalara əsasən hesablanacaq. Həmin müəllimlərin tədqiqat apardıqları müdətde əmək haqları tam olaraq ödəniləcək.

Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların sti-

Müharibə əllilləri və onlara bərabər tutulanların sosial müavinət və təqaüdləri əhəmiyyətli dərəcədə artırılır

Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə müharibə əllillərinin, hərbi xidmət vazifəsinə yerinə yetirməklə və Cərnobil AES-də hərbi xidmətlə əlaqədar əllilliyi olanların da rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addimın atılmasına imkan verib

■ 01.04.2019-dak
■ 01.04.2019-dan

| | Müharibə əllilləri | | | Hərbi xidmət vazifəsinə yerinə yetirməklə və Cərnobil AES-də hərbi xidmətlə əlaqədar əllilliyi olanlar | | |
|--------------------|--------------------|----------------------------------|----------|--|---------|----------|
| | I qrup | II qrup | III qrup | I qrup | II qrup | III qrup |
| Prezident təqdipli | 182 AZN | 250 AZN + 50 AZN (yeni təqdipli) | 230 AZN | 158 AZN | 230 AZN | 210 AZN |
| Sosial müaviniat | 101 AZN | 150 AZN | 81 AZN | 75 AZN | 81 AZN | 61 AZN |
| Cəmi | 283 AZN | 450 AZN | 360 AZN | 239 AZN | 194 AZN | 182 AZN |

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

#Açıqnastırık
#SosialMüdafiə

maqla 283 manatdan, hərbi xidmət vəzifəsinə yerinə yetirməklə və Cərnobil AES-də hərbi xidmətlə əlaqədar əllilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır. Həmin kateqoriyalardan olan II qrup əllilliyi olanların sosial müavinət 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsinə yerinə yetirməklə və Cərnobil AES-də hərbi xidmətlə əlaqədar əllilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır. Artımlar bu il aprelin 1-dən tətbiq olunacaq.



BSU-da “İlaxır Çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib



Dünən Bakı Slavyan Universitetinə de Yel Çərşənbəsinə həsr olunmuş "İlaxir Çərşənbə səfirlərlə" adlı tətənəli tədbir keçirilib. Bayram tədbirində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Yunanistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Məltəm Özoral, Rusyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mədeniyyyət işləri üzrə məsləhətcisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgiy Selskiy, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Sahibə Qafarova, Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin, "Kaspı" Metbuat və Tehsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, "İki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzada, "Trend" İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, təhsil eksperti, professor Şahlar Əsgerov və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva, hər il olduğu kimi, bu il də yazın gelişinin BSU-da xüsusi abhava ilə qarşılığını bildirib, Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət

arzulayıb.

Azərbaycan Rus İcmasıının sədri, millət vəkili Mixail Zabelin Novruz bayramı münasibətilə tədbir iştirakçılарını təbrik edib. O, vurğulayıb ki, Azərbaycan xalqının ruhunda multikulturalizm və tolerantlıq yaşayır. M.Zabelin deyib: "Ülu Önder Heydər Əliyevin böyük səyi neticəsində, Azərbaycanda Novruz bayramı uzun illərdir ki, xüsusi təntənə ilə keçirilir. Yaxın gelecekdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm".

Sonra BSU-nun yerli və
əcnəbi tələbələri müxtəlif
dünya dillərində bayram
təbriki səsləndiriblər.

Tədbir çərçivəsində rektor professor Nurlana Əliyeva tərəfindən Çelyabinskde keçirilən III Beynelxalq Diplomatik Oyunların final mərhələsində qalib gələn BSU-nun "Kaspi" komandasının üzvlərinə və Belarusun Minsk şəhərində keçirilən "54-cü Ulduz yürüşü" adlı beynəlxalq tədbirdə iştirak edən bir qrup feal tələbəye diplom verilib.

Merasimin davamında eməkdar artist, cazmen Cavan Zeynallı öz ifası ilə tədbirə xüsusi maraq qatıb. Sonra tədbir BSU-nun "Arzu" rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqsler və mahnilardan ibarət konsert programı ilə davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA



YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təşkilatları ilə görüşü keçirilib

Dünən YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təşkilatları ilə görüşü keçirilib. Görüşdə rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, Azərbaycanın sosial-iqtisadi siyasetində inqilabi islahatların aparıldığı bildirib: "Düşünülülmüş sosial siyasetlə irəliləyən Azərbaycan son 15 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 15 ilde imzaladığı ferman və sərəncamlar, həmçinin, xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsinə gücləndirib".

K.Mirzəyev, onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə çıxış zamanı, qeyd etdi ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər bündə gelirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bu, bir real faktordur ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzinde saxladığına görə, yaranmış imkanların, ilk növbədə, məhz sosial sahəyə yönəldilməsini təmin etdi: "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fə-

manları ve qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Belə ki, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manatadək artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılaraq, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların mebləğinin de təxminen 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 mine yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin heyata keçirdiyi siyasetin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur".

Təbirdə YAP Bilesuvar rayon təşkilatının siyasi şurasının üzvü, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev, ərazi ilk partiya təşkilatının sədləri çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin sosial siyaseti əhalinin sosial müdafiəsi, təhsili, əhalinin sağlamlığının qorunması, gənclər siyaseti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fealiyyətini əhatə etdiyini bildiriblər. Çıxışlarda o da vurğulanıb ki, xalq öz Prezidentinə inanır və daim Onun arxasındadır.

RƏFIQƏ KAMALQIZI

“Uşaqlarla bağlı müavinətlərin artırılmasına yenidən baxılması gündəmdədir”

“Prezident İlham Əliyev 2019-ci ili sosial təminat məsələləri baxımından önəmli il adlandırıb. Həqiqətən də iki ay müddətində bu istiqamətdə köklü, inqilabi addımlar atılıb ki, bu da əhalinin güzəranın yaxşılaşdırılmasına hesablanıb. Bura minimum əmək haqlarının, pensiyaların, Qarabağ əllillərinin müavinətlərinin, tələbələrin təqaüdlərin artırılması, problemlı kreditlərin həlli istiqamətində atılan addımlar daxildir”. SİA-nın xəberinə görə, bunu Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli dünən keçirilən iclasda çıxış



edərkən deyib. O bildirib ki, həllini tapan problemlərlə bağlı komitə iclaslarında vaxtaşırı olaraq gündəmə getirilib: "Bildiyiniz ki- mi 0-18 yaşa qədər I qrup əlillərə qulluğa görə 50 manat, anala- ra uşaq dünyaya getirilməsinə görə müavinətin artırılması ilə bağlı komitə iclaslarında səslen- nən fikirlər öz həllini tapdı. Bu gün bizi incidən məqam komitə- de təklif olunan təkliflərin metbu- atda təbriif olunmasıdır"

H. Rəcəbli söyləyib ki, bu gün uşaqlarla bağlı müavinətlərin artırılmasına yənidən baxılması gündəmdədir: "Bu məsələlər zaman-zaman öz həlli ni tapır. Bu gün prezident İlham Əliyevin tapşırığı ilə uşaqlara müavinətin artırılması istiqamətində addımlar atılır".

Paşinyan həm hürür, həm də quyruq bulayır

Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir

Məlum olduğu kimi, Ermənistən Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməyi planlaşdırır. Bu işə bir daha Nikol Paşinyanın sərsəm düşüncə tərzinin məhsuludur desək, doğru olar. Politoloqların sözlərinə görə, Paşinyan sərsəm bəyanatlarla çıxış etməklə, elə zənn edir ki, bu yolla danışıqlar formatını dəyişdirə bilər, ancaq heç bir şəxsi nail ola bilməyib və bilməsə də, ancaq quyruq bulayır.

Sözügedən məsəleye münasibət bildirən politoloq Elxan Şahinoğlu bunu təxribat adlandırdı: "Bu, açıq-aşkar təxribatdır. Birinci, Azərbaycan XİN başqa dövlətin Təhlükəsizlik Şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə, bu təxribata görə, birbaşa həmsədrərdən izahat tələb etməlidir. Paşinyan Ermənistən Təhlükəsizlik Şurasının iclasını Xankəndidə ona görə çağırıb, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin".

Erməni elitəsi təşvişdə: bəyanat İrəvanı qarışdırır

"Tert.am"-in məlumatına görə, bu qərar Ermənistən ictimaiyyəti arasında çəşqinliğa səbəb olub. Nəşr yazır ki, Ermənistən Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsinin, rəsmi olaraq, səbəbi açıqlanmasa da, aydınlaşdırıcı ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədrərinin son bəyanatının özü məqəddərətini müəyyənetmə prinsipini reallaşdırılmasına mane olmayıdığını deyib. Üstəlik, deputat İrəvan və Qarabağın müəyyən məsələlərdə fərqli yanaşmalara sahib olacağını bildirib.



puñun həmsədrərinin son bəyanatı ilə bağlıdır.

Sayılmış məlumatına görə, sözügedən bəyanatla bağlı Ermənistən parlamentində təmsil olunan hər üç partiyanın nümayəndələri briñiq keçiriblər. "Mənim Addımım" blokundan olan deputat Vladimir Vardanyan bəyanatın Minsk Qrupunun mövqeyini eks etdiyini deyib: "Ermənistən baş nazirinin bu məsələ ilə bağlı mövqeyi belliidir. Qarabağ konfliktinin həll edilməsinin əsasında İrəvan, Xankəndi və Bakı üçün qəbul oluna bilən qərar dayanmalıdır".

Deputat V. Vardanyan bu bəyanatın "Qarabağ xalqı"nın öz müqəddərətini müəyyənetmə prinsipini reallaşdırılmasına mane olmayıdığını deyib. Üstəlik, deputat İrəvan və Qarabağın müəyyən məsələlərdə fərqli yanaşmalara sahib olacağını bildirib.

"İşqli Ermənistən" Partiyasının rəhbəri Edmon Marukyan isə Minsk Qrupunun bəyanatından narahat olduğunu, amma belə bir bəyanatın ilk dəfə səsləndirilmədiyini

deyib. O, hökumətin Dağılıq Qarabağın "danışıqlar masasına qaytarılması" ideyasını dəstəklədiyini bildirib. Marukyan Qarabağda keçirilən 1991-ci il "referendumu"nın neticələrini görməzdən gəlməyin qəbul edilməz olduğunu deyib.

"Çiçəklənən Ermənistən" Partiyası da ATƏT-in Minsk Qrupunun bəyanatından narahat olduğunu bəyan edib. Partiyanın deputati İveta Tonoyan Qarabağ konfliktinin yeganə həll yolunun qondarma rejimin müstəqilliyinin tanınmasından ibarət olduğunu bildirib. O, ATƏT-in Minsk Qrupunun bəyanatında yer alan məqamların "Çiçəklənən Ermənistən" üçün qəbul edilməz olduğunu söyləyib.

Prezident İlham Əliyev diplomatiyası Paşinyanın Qarabağ siyasetini məhv etdi

Bu, reallıqdır. ATƏT-in Minsk Qrupunun həmsədrərinin verdikləri bəyanat Ermənistən indiki hakimiyətinin bir ilə yaxındır da-

nışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Belə ki, həmsədrələr tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəketlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan, formatda dəyişikliklər tələb etməkdən, o cümlədən, aktiv hərbi eməliyyatları bərpa etmək çağrılarından çəkinməyə çağırır. Ermənistənə açıq şəkildə bildirilir ki, erməni baş nazirin tez-tez gündəmə gətirdiyi format dəyişikliyi məsəlesi heç müzakirə mövzusu belə ola bilməz. Bəyanatda aydın şəkildə vurğulanır ki, digər tərəfin razılığı olmadan, format məsəlesi müzakirə belə edile bilməz.

Sözsüz ki, ATƏT-in Minsk Qrupunun belə bir bəyanatla çıxışı Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı, bir daha vurğulayıb ki, Azərbaycanın razılığı olmadan, format məsəlesi müzakirə edilə bilməz. Həmçinin, bəyanatda, konkret olaraq vurğulanır ki, gələcək danışıqların əsas mövzularından birini də işğal altındaki torpaqların azad edilməsini təşkil edəcək. Bu tələbi, haqqı olaraq, daima Azərbaycan irəli sürüb.

Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrərə qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrərin diqqətine çatdırıb və bildirib ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdələri qəbul edilməzdir. Politoloqların sözlerinə görə, hələ ki, Ermənistən həmsədrərin son bəyanatına rəsmi mövqeyi də açıqlanmayıb. Hazırkı situasiyada Ermənistən iki yoldan birini seçməlidir. Ya həmsədrərin təklif etdikləri cədvəl üzrə danışıqlara qatılmalı, ya da ondan imtina etməlidir. Ermənistən hansı qərarı verəcəyindən asılı olmayaq, yaranmış real vəziyyəti Azərbaycan diplomatiyasının parlaq qəlebəsi saymaq olar.

Aydın Quliyev: "Prezident İlham Əliyev Minsk Qrupu həmsədrərinin son bəyanatına nail olmaqla, münaqişənin sülh yolu ilə həlli prosesində yeni mərhələ açdır"

"ATƏT-in Minsk Qrupunun həmsədrərinin regiona son sefərdən sonra yaydıqları birgə bəyanat hərb meydanında Azərbaycanın 2016-ci ilin aprel qələbəsi qədər effekt verən diplomatik hadisə kimi qiymətləndirilməlidir". Bu fikri "Bakı-xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydin Quliyev bildirib. A.Quliyev, onu da vurğulayıb ki, həmsədrərin Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra alıqları birmənalı mesajlar hadisələrin belə cəreyan etməsində həllədici rol oynadı: "Avropa teşkilatlarında və regionumuzda Dağılıq Qarabağ müna-

qışesi ilə bağlı bir neçə hadisənin ardıcıl müşahidə olunması Ermənistən bütün manevr imkanlarını heç endirdi. Ermənistən baş naziri Nikol Paşinyanın Brüssel-dən tamamilə əlibəs qayıtmazı, maliyyə yardımı ala bilməməsi, danışıqlar formatını dəyişməyə Avropa rəsmilərindən heç bir dəstək ala bilməməsinin ardınca həmsədrərin bəyanatı ortaya çıxdı və əvvəlki hadisələri tamamlandı. Paşinyanın öten ilin mayından apardığı Qarabağ formatını dəyişmək avantürası, gözənləndiyi kimi, tam fiaskoya uğradı. Hətta Ermənistən müxalifəti bu bəyanatın, məzmun etibarilə, Paşinyana şillə zərbəsi olduğunu bildirdi. Artıq realdır ki, Paşinyan hökuməti üçün bundan sonra format dəyişikliyi ətrafında yayındırıcı və pozucu riatorika qurmaq asan və rahat olmayıcaq. Hətta mümkünkündür ki, Paşinyan bu avantüraya bir daha qayıtasın. Qayıtsa belə, bu dəfə tək Azərbaycanla yox, həm də Avropanın ali komissarları və Minsk Qrupunun həmsədrəleri ilə üz-üzə qalmalı olacaq".

Onun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrərinin son bəyanatı həm də o baxımdan çox əhəmiyyətdir ki, bundan sonra danışıqlarda yarana biləcək hər hansı fasıl və ya digər neqativ təzahürlərə görə hansı tərəfin konkret məsuliyyət daşıdığını bəyan etməyə aydın şərait yaradı: "Bu mənada, həmsədrərin son bəyanatı danışıqlar prosesini Ermənistən təxribatçı və pozucu fəaliyyət elementlərindən tam təmizlədi. Bəyanatın arxasındaki əhəmiyyətli nüanslardan biri həmsədrərin Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra alıqları mesajları aydın və qəti nümayiş etdirmələri oldu. Cənki Azərbaycan Prezidenti Ermənistən rəhbərliyinin ziddiyətli bəyanatlarının pozucu rol oynadığını son xəbərdarlıq effekti ilə söylemişdi. Həmsədrərin bu qəti xəbərdarlıqdan lazımı nəticəni çıxardıqları göz qabağındadır".

Ekspert onu da bildirib ki, ilk vaxtlarda status-kvonun dəyişməsinin Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsində nə qədər əhəmiyyətli olduğuna dünyada heç də bütün qüvvələr etimadla yanaşmadı: "Ancaq Prezident İlham Əliyevin ardıcıl diplomatik səyləri nəticəsində, beynəlxalq müstəvidə status-kvonun prioritəti və müstəsna əhəmiyyəti, birmənalı olaraq təsdiqləndi. Bu gün Ermənistəndən başqa, dünyada bütün diplomatik siyasi dairələri status-kvonun dəyişilməli olduğunu deyir. Azərbaycan diplomatiyası danışıqlar formatının dəyişdirilməsinin mümkün olduğunu da bu cür qəbul etdirə bildi. Minsk Qrupunun həmsədrərinin son bəyanatına nail olmaqla, əslində, Prezident İlham Əliyev Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində yeni mərhələ açdır".

A.SƏMƏDOVA

Kolleclərə qəbul olunmaq üçün 19405 abituriyent ərizəsini təsdiqlədib



Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başa çatıb. Dövlət imtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bölməsi üzrə 18875, rus bölməsi üzrə isə 530 abituriyent olmaqla, ümumilikdə 19405 abituriyent elektron ərizəsini təsdiq edib.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından və kənarada yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dil və ya rus dil, riyaziyyat və xərici dil fanlarından qəbul imtahani verirler. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ilde bitirən abituriyentlər qəbul imtahani vermir və müsabiqədə Azərbaycan dil və ya rus dil, riyaziyyat və xərici dil fanlarından buraxılış imtahanda (9-cu siniflər üzrə) eldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Üzərində qanunsuz silah gəzdirən Lənkəran sakini saxlanılıb

Üzərində qanunsuz silah gəzdiirməkdə şübhəli bilinen Lənkəran rayon sakini X.Xəlilov Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının eldə edilmiş məlumat əsasında keçirdikləri əməkliyat tədbiri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, ondan "Makarov" markalı tapança və 4 patron götürüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının eldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məsus qarajda keçirdikləri əməkliyat-axtarış tədbirləri nəticəsində isə paslanmış vəziyyətdə olan "Mauser" markalı tapança, "Hsc mod 84" markalı piston tapançası və 55 boş patron aşkarlanıb. Hər iki faktla bağlı araştırma aparılır.



İlqar Məmmədov “dilənir”, yoxsa..?

“REAL”-çı sədr xaricdən aldığı qrantlarını bu vasitə ilə pərdələməyə çalışır

Sırr deyil ki, hazırkı dövrə qədər bir sıra müxalifətyönlü təşkilatlar xarici ölkələrdə fəaliyyət göstərən müəyyən anti-Azərbaycan dairələrdən qeyri-qanuni şəkildə qrantlar əldə edirlər. Ölkəmizdə qrantların əldə edilməsi ilə bağlı tənzimlənmış və mövcud qanunların olduğu halda, həmin qanunları tapdayaraq keçən müxalifət təşkilatları müxtəlif manipulyasiyalara tövərdikləri qanun pozuntularını gizləyirlər. Biz dəfələrlə AXCP, Müsavat və s. müxalifət partiyalarının, eləcə də, fəaliyyətləri siyasi amillərə söykənən bəzi QHT-lərin qeyri-qanuni şəkildə qrant əldə etmələrinin şahidləri olmuşuq. Buna baxmayaraq, bəlli təşkilatlar bu gün də müəyyən edilmiş qanun çərçivələrini pozur, manipulyativ vasitələrlə maddi gəlirlərini təmin etmək üçün çoxsaylı firldaqlara əl atırlar.

İlqar Məmmədov həbsdə olarkən bloqunu hansı maliyyə hesabına saxlayıb?

Onlardan biri de “REAL” partiyası və bu siyasi təşkilatın sədri İlqar Məmmədovdur. Bu, həmin İ.Məmmədovdur ki, özünün də etiraf etdiyi kimi, 2006-ci ildə işlədiyi bloqunu məhz maliyyə vasitələri ilə saxladığını etiraf edir. Üstəlik, hələ həbsdə olarkən belə, bloqunda 90-dan çox məqalə yazdığını və bunun üçün resurs-maliyyə xərcləndiyini bildirir. Neca deyərlər, “kor-kor, gör-gördür” ki, bu adam, faktiki olaraq, bloqunu maliyyə hesabına ayaqda saxladığını deyir. Bu zaman suallar yaranır ki, həbsdə olarkən, bloqunu hansı maliyyə hesabına saxlayıb? Hansı dairələrdən maliyyə alaraq, həmin vəsaitləri Azərbaycan dövlətinin əleyhinə yönəldib? Yaxud maliyyə aldığı dairələrlə bağlı hər hansı hesabat təqdim ede bilərmi? Əlbətə ki, bu sualların cavablarını vermək İ.Məmmədova sərf etməz. Çünkü özü də yaxşı bilir və anlaysır ki, fəaliyyəti Azərbaycan dövlətinin, xalqının maraqlarına tamamilə ziddir.

“REAL” sədri “bir güllə ilə iki doyşan vurmağa” çalışır?

Beləliklə, bloqunun fəaliyyətini davam etdirmək üçün, daha doğrusu, aldığı gizli qrantları pərdəlemek üçün ictimaiyyətə - sosial şəbəkə üzərindən müraciət edən “REAL” sədri “bir güllə ilə iki doyşan vurmağa” çalışır. Yəni ondan soruşulara ki, bloqunu hansı maliyyə imkanları hesabına saxlaysan, o da cavab verəcək ki, ianələr hesabına. Beləliklə, əldə etdiyi qrantlarını ianə adı ilə əvəzləyib, xarici təşkilatlardan aldığı maddi vəsaitləri dövlət əleyhinə yönəldəcək. Eyni zamanda, ianələr de-



ILGARMAMMADOV.ORG
İanəniz bu bloqun davamına dəstək olar -

qədər feallıq nümayiş etdirən AMİP-i və onun sədri Etibar Məmmədovu nəzarət götürməye çalışıb. Maraqlıdır ki, 2003-cü il prezident seçkilərindən sonra AMİP-in fəaliyyətində durğunluq meyilləri gücləndi və E.Məmmədovun partiya sedri postunu tərk edəcəyi barədə məlumatlar yayıldıqdan sonra İ.Məmmədov öz vəzifəsindən istefə verdi. Nəticədə, İ.Məmmədovun fəaliyyətini idarə edən dairələr onun AMİP-də qalmasının səməre verməyəcəyini düşünərək, İ.Məmmədovu başqa istiqamətdə feallaşdırırlar. Bundan əvvəl isə, o, ABŞ-in Azərbaycandakı səfirliliyində işə götürüldü. Təsadüfi deyil ki, 2003-2007-ci illər arasında İ.Məmmədovun fəaliyyəti haqqında çox az məlumat rast gəlinir. Hətta internet araşdırımız da qənaət-bəxş nəticə vermir.

İlqar Məmmədov Soros dayısının sözəbaxan uşağı da olub

2007-ci ildən başlayaraq, İ.Məmmədovun Qərb institutları ilə açıq şəkildə yaxın əməkdaşlığı elaqələri qurulur. Əvvəlcə, o, Azərbaycan Avrointergrasiya Milli İctimai Komitəsinin təsisçilərindən biri olur. Sonra isə ABŞ-in Regional Əməkdaşlıq naminə Qara Dəniz Fonduun Məsləhət Şurasına, beynəlxalq təşkilatı olan Gəlirlərə Nəzarət Institutunun Məsləhət Şurasına üzv seçilir. Paralel olaraq, 2006-ci ildə etibarən “Soros” Fonduun Azərbaycan

Əvvəller məhkum olmuş şəxsin evindən 1,7 kilogramdan çox narkotik vasitə aşkarlanıb

Sabuncu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəller məhkum olmuş R.İmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkarlanıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 1,7 kilogramdan artıq heroin, habelə 6 xəncər və kustar üsulla hazırlanmış balta aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Nəsimi rayonunda quldurluq etmiş dəstənin digər üzvləri də yaxalanıb



Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-de Nəsimi rayonu ərazisində kirayədə yaşayış Daşkəsən rayon sakini N.Tağıyevin evine gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqdə şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılıblar.

Bənzər xəyanətlər-bənzər sifətlər

Özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır

Siyasi proseslərdə heç nə təsdiq olunmur. Bu, zaman-zaman deyilmiş və praktiki olaraq, təsdiqini tapmış məsələdir. Bu baxımdan, o da mümkün deyildi ki, siyasi-ictimai proseslərdə iştirakçı olmayan, mübarizə meydanlarında görünməyən ünsürlərin mühacir həyatı sürənlərin Azərbaycan dövlətinə qarşı indiyədək rast gəlinməyən iyrənc formada fəaliyyətə başlasın. Özü də o “fəaliyyətə” ki, burada əsas prioritet Azərbaycanın insanına, dəyərlərinə xas olmayan bir tərzdə söyüş, ağır təhqirlər “mübarizə” metodu seçilir və faktiki olaraq, “mənəvi terror” törədir. Bu anormal fəaliyyətdə Azərbaycanın düşmənləri - erməni lobbisi ilə eyni “ələ oynamaq” da açıq-aydın şəkildə prioritetlərdən biridir. Bu gün cinayətkar, erməni lobbisinə xidmət edən, damarlarda erməni qanı axan qondarma “ hüquq müdafiəcisi” Leyla Yunusun, əxlaqsız Xədicə İsmayılin çağırışına səs verən tərbiyəsiz və mənəviyyatsız Nərimin Şahmarzadə kimi ünsürlərin eyni tərzdə çıxışları təəccüb doğurmur.

Düz söz deyəndə, başlayırlar ki, “iqtidar tərəfindən öyrədilmişlər” kimi böhtən fikirlər söyleməyə. Ay bədəxtər, bugünkü hakimiyətin kime qulluq etdiyi və gördüyü işlər, nəinki 10 milyonluq xalqın gözü önündədir, eyni zamanda bütün dünya dövlətləri bər dövlətə, xalqına etdiyi xidmətləri görür və qiymətləndirir. Sizin kimi parazitlər isə, ancaq bütün mənliyinizi erməninin 5 qəpiyinə belə satanlarınız. Bele olmasayıd, canını Vətəni, xalqı yolunda qurban verənləri Nərimin kimi mənəviyyatsız, Xədicə kimi əxlaqsız, L.Yunus kimi erməniye yuxılan cinayətkar, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və ... kimi erməni qulbehələr və cinayətkarları erməni xüsusi xidmət orqanlarının təlimatlarını icra etməzdilər.

Bu gün hər şeyin sonu olduğunu görüb, qaşınmayan yerdən qan çıxmamaqın da sonu-

dur və bu günə kimi bayağı aksiyalar vasitəsi ilə heç bir şeye nail olmamışınız. Artıq tamam, sünə şəkildə, zorla ictimai rəyə sırmışa çalışmaqla birə - on qat nifret qazanırsınız.

Xaricdən qrantlara məsləkini, əxlaqını itirən Xədicə, Nərimin və bəlli ətrafi erməni xüsusi xidmətin idarə olunanlarıdır

Bu yerde mənəviyyatsız N.Şahmarzadənin milli qəhrəmanımız Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırması nədən qaynaqlanır? On böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhamət olması gərəken bir qızın vətəninə xəyənidir! Mübariz sənin kimilər bu gün ağlına



gələni danişsin deyə vətən uğrunda şəhid oldu? Haram olsun bu torpağın havası, çörəyi! Belə mənəviyyatsız və əxlaqsızlar qarın qarışında cavab verməlidir.

Martin 8-dən öncə, Avropa Parlamentində erməni lobbisinin dəstəyi ilə keçirilən bir toplantıda “SDI”nun direktoru L.Yunus azərbaycanlıları təhqir edən, alçaldan, xalqımız haqqında yalan və böhtənlər səsləndirmək, millətimizi aşağılayan fikirləri ilə, bir daha erməniye olan sevgisini nümayiş etdirib. Bu, ne birinci, ne də sonuncu haldır. Çünkü bu, o L.Yunusdur ki, satqın və cinayət dolu həyatını, məhz ermənilərə sərf edib, bu gün də etməkdədir. Bu gün X.İsmayılov özü “ağlında” və “tərbiyəsində” olan rəfiqələri L.Yunusun bu çağırışına cavab olaraq, qanunsuz aksiyalar keçirmələrini araşdırıqdır, yene də bunun arxasından AXCP sədri Ə.Kərimli çıxır. Çünkü ister Avropa ölkələrinə siq-

nan söyüş və təhqiri, tərbiyəsiz ifadələri “siyasi fealiyyət növü” sayanlar, isterse də yerli satqın müxalifət ünsürlərinin xisliyi, emeli, əxdağı və mənəviyyatləri Ə.Kərimliyə bənzədir. Çünkü bu parazitlər idarə olunanlardır və idarə olunanlar isə, esla, idarə edən məramlarından və niyyətlərindən xəbərdar olmur. Bu kimi Vətən xanımlarının torpağına, elinə-obaşına ermənidən betər qənim kəsilən namərdərin əsl qazancı isə xalqın nifretidir. Bax, bu marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunetli ofislerinin məmər döşəmələri üstündə gəzib özgə yali ile yallanmaqla, heç nəyə nail ola bilməyəcəklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yali ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Müxalifət arxivə sürüklənir

Ictimai rəyin dəstəyindən məhrum olan müxalifət liderləri rəhbərlik etdikləri təşkilatlarda da mövqelərini tamamilə itiriblər. Bu sebəbdən də, müxalifət başbilənləri diqqət mərkəzini çevrilmək və xaricdəki ağıalarının gözündə yüksəlmək üçün müxalifət vasitələrdən sui-istifadəyə o cümlədən də, icazəsiz aksiyalar keçirməyə cəhd edirlər. “Milli Şura”, eləcə də, Mütəsəvət xaricdən verilən göstərişlərə əsasən, icazəsiz aksiyalar keçirməkələ, qarşıdurmalar yaratmağı planlaşdırır. Söhbət etdiyimiz müsahiblərimiz müxalifətin mitinq xəstəliyinə düber olduğunu, ancaq bu xəstəliklərinə çare tapmadan ömürlərini başa vuracaqlarını bildirdilər.



“Yurd达ş” partiyasının sədri Mais Səfərli: “Müxalif partiyalar dağıılma ərafəsindədirlər”

- Bu gün dağıdıcı müxalifət, ele acınacaqlı durumdadır ki, bilmər hansı yolla özünü cəmiyyətə təqdim etsin. Bildiyiniz kimi, uzun illərdir ki, bu qüvvələr müxalifətdərlər. Bu illər ərzində də, bütün mərhələdən olan seckiləri uduzublar. Onların fealiyyətsizliyi netice-sində bezi partiyalar dağılıb, bəziləri də arxivə göndərilib. Hazırkı vəziyyətdə də müxalif partiyalar dağıılma ərafəsindədirlər. Bu gün,

sadəcə olaraq, gündəmdə qalmaq üçün çoxçəsidi üsullardan istifadə edirlər. Onlardan da biri kütlevi aksiyaların keçirilməsinə cəhdlerin göstərilməsidir. Kütlevi aksiyaların keçirilməsi qanunla Azərbaycan vətəndaşlarına verilmiş hüquqdur. Yeri gelmişkən, bu hüquqdan ən çox radikal müxalifət istifadə edir. Bu gün mitinq keçirmeyin nə əhəmiyyəti var? Ölkədə hansı ciddi problem var ki, mitinq keçirilsin. Tam qətiyyətə demək olar ki, bugünkü gündə mitinqlərə ehtiyac yoxdur. Ümumiyyətə, bu cür aksiyaların keçirilməsi nə cəmiyyətə, nə də müxalifətə heç bir vermir. Demək olar ki, bu cür mitinqlərin keçirilməsi ilə müxalifət bir dənecə bir cılız qüvvə olduğunu göstərir. Çünki müxalifətin bu cür mitinqlərinə xalq tərəfindən heç bir destək yoxdur və olmayıcaq da. Yaxşı olardı ki, müxalifət öz sıralarında islahatlar aparsın, öz təşkilatlarını yenidən qurmağa çalışın. Demək olar ki, bu gün müxalifət nə

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov: “Müxalifətin radikal qanadı fealiyyətini sifarişə uyğun qurur”

- Son vaxtlar Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan yüksək sosial-iqtisadi islahatlar, uğurlu xarici siyaset və Qarabağ problemi ətrafında atılan müsbət addımlar hem xarici anti-Azərbaycan qüvvələri həm də daxildəki az-

saylı müxalif gruppuların narahat etməye başlayıb. Minsk Qrupu həmsədrlerinin bəyanatı isə Ermenistan hakimiyyətini və cəmiyyətini silkəlib. Artıq dünya birləşmələri Azərbaycanın haqq səsini tanımağa başlayıb və ədalətli mövqeyimizi dəstekləyirlər. Azərbaycan Ordusunun uğurlu geniş hərbi təlimlərə başlaması isə düşmənə son signal və xəberdarlıq kimi dəyərləndirilir. Bunu gören erməni və himayədarları bütün gücləri ilə Azərbaycanda stabililiyi pozmağa daxili qarşıdurma yaratmağa çalışırlar. Bununla, onlar Qarabağ probleminin Azərbaycanın leyhinə həlli pro-

GÜLYANƏ

“Bakcell”: Daxili Qoşunların hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq

“Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunların hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq. 12 mart - Daxili Qoşunların yaranma günü münasibətə “Bakcell” şirkəti bütün Daxili Qoşunların hərbi qulluqçularını təbrik edib və onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətə gün ərzində Daxili Qoşunların hərbi qulluqçularına şəbəkədaxili pulsuz



danışış hediyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunların hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.

13 mart 2019-cu il

Qurban Məmmədov indi də xalqı təhqir etməyə keçid edib

Azərbaycanda reallaşdırılan inqilabi islahatlar xainləri qorxuya salıb

Saxta yollarla Avropa və Qərb ölkələrinə səpələnib, "siyasi mühacir" adı altında Azərbaycan əleyhinə fəaliyyət göstərən satqınlar yığnağı ölkəmizdə aparılan inqilabi islahatlardan kəskin qorxuya düşərək, başlayıblar xalqı təhqir etməyə. Xalqın dövlətin apardığı siyasetə dəstəyi və hakimiyət-xalq birliyinin daha da möhkəmlənməsi həm vətən xainlərinin, həm də onlara dəstək göstərən erməni lobbisinin "kürklərinə birə salıb." Görünən budur ki, öz istəklərinə çata bilməyənlər daxillərindəki kinlərini bu vasitə ilə üzə çıxmaga cəhd göstərirlər.

Məsələn, Londonda "siyasi mühacirlik" edən Qurban Məmmədovun xalqı təhqir etməsini göstərə bilərik. Belə ki, sosial şəbəkələr vasitəsilə uzun müddətdir ki, insanları hakimiyət əleyhine kütləvi itaətsizliyə çağırışlar edən Q.Məmmədov, sonda həmin müraciətlərinin nəticəsiz qaldığını gördüyüdən, daha da aqressivləşib.

Qurban Məmmədovun zəvzələməsi: "Xalqın 90 faizi heyvan kimi düşünür, hadisələrə heyvan kimi yanaşır..."

İndi isə, onun ləyaqətsizcəsinə xalqı necə təhqir etməsinə diqqət yetirek: "Mənim zəvzələmələrimin xeyri yoxdur, daha bura da işimi-gücmü atıb, danışmağımın nə xeyri var? Neçə müddətdir ki, apardığım söhbətlərə ciddi reaksiya verən yoxdur. Mən görüram ki, nə paylaşım var, nə artım var... Xalqın 90 faizi heyvan kimi düşünür, hadisələrə heyvan kimi yanaşır..."

Əslində, özünü "hacı", yaxud "siyasetçi" hesab edən Q.Məmmədovun milyonlarla insanın haqqına girib, təhqir etməsi özünün nə qədər heyvani hissələrə malik olduğunu aşkar göstəricisidir. Sosial şəbəkədə, özünün də dediyi kimi, zəvzəmələrini paylaşmayan-



ları, dəstək göstərməyənləri təhqir edən bu heyvan xislətlili ünsür, yəqin işlədiyi ifadələrinin yeniden özüne qayıdacağının fərqi varmayıb...

Qardaşına belə güzəşt etməyən dəli ünsür

Əbəs deyil ki, Q.Məmmədov, hətta qardaşı, ADP-nin sedri Sərdar Cəlaloğlunu belə siyasi baxışları üst-üstə düşmədiyinə görə təhqir edir. "Siyasetdən kənarda, o, menim qardaşdım. Ancaq siyasi və milli maraqlarda güzəşt - mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm - ləyaqətsizlik və münafiqlılıq" deyən Q.Məmmədovdan, zətən başqa münasibəti gözləməyə də dəyməzdidi. Çünkü onun üçün mənəviyyat, ləyaqət və şərəf kimi məfhumlar tamamilə yadır!

Qardaşına belə güzəştə getməyəcəyini deyən Q.Məmmədov, heqiqətən də, kəskin psixoloji xəstəlik yaşadığını, müəmmalı ünsür olduğunu sübut edir.

Lakin Q.Məmmədov yalnız xalqı təhqir etmir, hədəfde radikal müxalifet düşərgəsinin təmsilçilərinin de olması kimsəye sırr deyil. Bu təhqirlər isə qarşılıqlıdır. "Milli Şura"nın sedri Cəmil Həsənlini hədəfə alan Q.Məmmədov AXCP sedri Əli Kərimlini de təhqirlərinin gözüne qatıb, onlara qarşı ən ağır sözüsləri söyə də, qarşı tərəf də onu söyür və təhqir edirlər.

Cəmil Həsənlə: "Adam yaş fistıq kösöyü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü-dumanlı Albionu da bürüyüb"

Belə ki, Q.Məmmədovun "Milli Şura" rəhbərliyinə qarşı ittihamlarına qurumun sedri C. Həsənlə öz facebook səhifəsində ona cavab verib: "Qurban Məmmədov usanmaq bilər. Britaniya hicrətindən sonra danişdiyi yalan və böhtənlərə cəmi-cümletəni birçə həftə cavab vermişik. Lakin 6 aydır bu adam yaş fistıq kösöyü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü dumanlı Albionu da bürüyüb. 19 yanvar mitinqindən sonra o, yenidən haray qoparıb ki, "Milli Şura"nı ifşa edəcəyəm, bomba partladacağam və sair. Bunun bombarları təcrübəli qaradavoy Kərbəlayi Zalın "dom Feyzullasının" evindən tapdıgı qarızlardan da boş çıxdı. Gerçəkdən bu adam xəstədir. Dünən dediyi bütün yalan, böhtən və uydurmalarдан sonra fatihəsini avazla səsləndirməsi bu adamin insanların dini hissələri ilə oynayan bir din tüccarı olmasından, xalqın xilası missiyasının guya ona vərilməsi kimi sərsəmələrlərindən xəber verir. Danişgündən bele məlum olur ki, bəs ölkənin siyasi mühitində hamı suya düşüb, bir dənə bu sudan quru çıxb ki, bu missiyani daşınsın".

Eldəniz Quliyev: "Sadəcə, naxoşdur-eskiklik kompleksi ilə yaşayan xəstə təxəyyüllü zavallı bir adamdır"

"Milli Şura"nın digər üzvü Eldəniz Quliyev isə sosial şəbəkədə paylaşıdığı statusda Q.Məmmədova öz tərzində cavab ünvanlaşdırıb: "Bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov ne artistdir, nə də dəli. Dədə Qorquddan çox, Yalıncıq və Məşədi İbaddan çox, onun hambalıdır. Əslində isə, sadəcə, naxoşdur-eskiklik kompleksi ilə yaşayan xəstə təxəyyüllü zavallı bir adamdır. Allah şəfa versin!"

Beləliklə, həm xalqı, həm də bir-birlərinə təhqir edən bu ənsurlər həmin davranışları ilə özələrini xalqdan, dövlət maraqlarından nə qədər təcrid oluqlarını sübuta yetirmiş olurlar. Görünür, erməni lobbisinin pulları onlara çox şirin gəlir və bu şirinlik dillərinin altındakı zəher tuluqlarının həcmini artırır. Bele davam edəcəksə, elə ağızlarındakı zəher tuluqları partlayıb, belelərinin siyasi ölümlərini gerçekləşdirmiş olacaq.

Rövşən RƏSULOV



"Nar" "İlin mobil operatoru" mükafatına layiq görüldü

Ölkənin ən yaxşı mobil operatoru olan "Nar", "Navigator Business Awards" tərəfindən "İlin ən yaxşı mobil operatoru" nominasiyasında mükafata layiq görüldü.

"Nar" təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəri-yönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yarananaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiləndə "İlin ən yaxşı mobil operatoru" adına layiq görüldü. Bundan başqa, təşkilatçılar mobil operatorun göstərdiyi yüksək dinamik inkişafi, iri-həcmli investisiyalar yatırmaqla müştəriləri-

nin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Navigator.az regional biznes portali 10 ildən artıqdır ki, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir. Bu ölkədən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərafadəsi olan 26 min şirkət və təşkilat sırasından ən layiqlilərini müəyyən etmək üçün regional "Navigator Business Award" mükafatını təsis edib. "Navigator Business Award" Cənubi Qafqaz regionunun biznes sahəsində ən mötəbər mükafati sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmek üçün yaradılıb.



Ağzını özü boyda açan şivən

RƏFİQƏ

Sosial şəbəkələrdə özünü gah "araşdırıcı jurnalist", gah "hüquq müdafiəçisi" sayan, əslində isə, siyasi alverçi, əxlaqsız və mənəviyyatsız olan Xədicə İsmayılin ağzını iki metrə açıb qışqırğığını görəndə, dilim ağzında qurudu. Hansı əxlaqdan, hansı mənəviyyatdan danışmaq olar? Ancaq X.İsmayıllı elə belə də olmalıdır. O anadan belə doğulub, belə də tərbiyə olunub. Çünkü o, nə jurnalist kimi jurnalist, nə də azərbaycanlı kimi azərbaycanlı olub. O, erməni qəpik-quruşu qarşısında hər şeyini verən, satan-satılan və idarə olunan olub.

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıllı indi də qorxaq halda qalaraq, özüne bənzər Nərmin Şahmirzadənin qoluna girib, ağzını da özü boyda açaraq, şəhərin küçələrində şivənlilik salmaq istəyir. Ancaq anlamır ki, Azərbaycan da qanuni dövlətdir və ölkənin vətəndaşları da dövlətin qanunlarına əməl edir. Ancaq Xədicə kimi əxlaqsızlar, elə zənn edirlər ki, şivənlilik etməklə, xarici ermənipərest qurumların qəpik-quruşu arta bilər. Acıgözlük buna deyirlər. Bəlkə elə bunu görə, indi də özünü "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi məhabus" biznesinə əl atıb. Bir də bu qrant neçə şirin şeydirse, dünənə qədər bir-birinin boynuna sarılanlar, indi düşmənə çevriliblər. Yeri gələndə də, söyüşün biri bir qəpiyə, o ki var, döşəyirlər. Vaxtı ilə sevgili-canın olan Xədicə indi, AXCP sedri Əli Kərimlinin peysərini, gözünü yumub özü boyda ağzını açaraq, nələr demir...

X.İsmayıllı, sadəcə, eyforiyadadır. Bu adam nə elədiyini bilmir. Get-gedə de özünü quyunun tam dibinə aparır. Çünkü Xədicənin ambisiyaları bitmir. O, arzu və istədiyi arasındaki fərqi görə bilmədiyi üçün bu günlərə qalıb. Bir də X.İsmayıllı heç vaxt yerində olmayıb. Həyat yolu özü kimi əyri olub. Necə deyirlər, qozbeli qəbir düzəldər, ancaq Xədicəni heç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədicə yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünkü həmin donqarın içinde yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər! Bu gün bir sıra ölkələrə qul kimi xidmət göstərən Xədicənin isə qatarı çıxdan gedib. Bu səbəbdən, sizin kimilərin yeri cəmiyyət arasında ola bilməz!

Qadınların mənəvi inkişafında ədəbiyyat mühüm rol oynayır. Bu - gerçəkliyi bədii obrazların (surətlərin) köməyi ilə əks etdirən ədəbiyyat və incəsənətin sosial təbiəti, mahiyyəti və özünəməxsus xüsusiyyətləri ilə bağlı məsələdir. Bədii obrazların mənbəyini, obyektiv aləmdəki şeylərin, hadisələrin və təzahürlərin inikasının mahiyyətini elə, məhz gerçəklilikdə axtarmaq lazımdır. Bədii obrazların obyektivliyi heç də ondan ibarət deyil ki, incəsənət onları gerçəklilik kimi təqdim edir, əksinə, ondan ibarətdir ki, onlarda real həyat məzmunu var.

Felsəfə elmləri doktoru Lale Mövsümova yazar: "Ədəbiyyatın özünəməxsus cəhəti onların gerçəkliyi bədii obrazlarda əks etdirmesidir. İnsanlar ədəbiyyat və incəsənətə ünsiyətə girdikdə (qayanayıb-qarışdıqla), onlarda əşyalar, təzahürlər, tarixi hadisələr və gerçəkliliklər haqqında müxtəlif təsəvvürler yaranır.

Məlumdur ki, gerçəkliyin idrak prosesi iki pillədən - hissi və əqli idrak pillələrindən ibarətdir. Ədəbiyyat, başlıca olaraq, şəxsiyyətin mənəvi aləminin emosional hissini zənginləşməsinə təsir göstərir. Onlar bədii obrazlar vasitəsilə gerçəkliyin idrakına, dünyagörüşünün formallaşmasına xidmət edir, insanlarda bədii zövq, əxlaqi davranış normaları, hisslerin və fikirlərin siyasi cəhətdən istiqamətləndirilməsi bacarığı təribye edirlər. Ədəbiyyatın və incəsənətin, bütünlükdə insanların, eləcə də, qadınların mənəvi inkişafında yerini və rolunu səciyyələndirən xüsusiyyətlər, əsasən, bunlardan ibarətdir.

Ədəbiyyat, bütünlükdə bize cəmiyyətin əxlaqi həyatının, bu həyatın müxtəlif tərəflərinin və ince çalarlarının konkret, obrazlı, birbaşa, məcburi olmayan, qiyməti bilinməyən mənzərəsini verir. Əxlaqın humanistliyi, xüsusişlə, o halda aydın olur ki, o, incəsənətin yaratdığı real insanların, yaxud parlaq insan xa-

man Rüstəm, Rəsul Rza, Əlağa Vahid, Mehdi Hüseyn, Mir Cəlal, Süleyman Rəhimov, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Balaş Azəroğlu, Mədinə Gülgün və onlara başqa kişi və qadın söz sənətkarlarımızın yaradıcılığı ile leyaqətə təmsil olunaraq, özünün istənilən şəraitdə yaşarlığını sübut etdi. Məhsəti Gəncəvi, Ağabəyim ağa, Xurşudbanu Natəvan, Heyran xanım kimi səlefləri olan Azərbaycan şairələri yenə də söz sənətində kisilərdən geri qalmadıqlarını sübut etdilər.

L.Mövsümova göstərir ki, XX əsrin 50-60-ci illeri Azərbaycan ədəbiyyatına yeni istedadlı gənclərin axını ilə yaddaşalandır. Bu gün həmin nəsillərin nümayəndələrindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Balaş Azəroğlu, Qabil, Məmməd Araz, Nəriman Həsəndədə, Söhrab Tahir, Cabir Novruz, Anar, Elçin və Maqsud İbrahimibəyov öz yaradıcılıqlarını davam etdirərək milli ədəbiyyatımıza, eləcə də, Şərq və dünya ədəbiyyatına, kinematoqrafiyasına öz töhfələrini verməkdədir. Həmin dövrün istedadlarından bəhs edərkən Xalidə Hasilova, Xanıməna Əlibəyli, Ələviyyə Babayeva, Zivər Ağayeva, Hökume Billuri və b. kimi onlara qadın söz sənətkarlarının xidmətlərini də unutmaq olmaz.

Azərbaycanın ərazi bütövlüyü-

əsərlərinin ruhuna hopdurdu. Elə o hadisədən keçen ilk günlərdə B.Vahabzadənin "Şəhidlər", Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şerləri xalqın kədərini, qəzəb və nifretini ifadə edən ilk ədəbi nümunələr kimi, dildən-dilə dolaşmağa başladı. Bu əsərləri dinlədikdə göz yaşı axıtmamaq, ifa edəndə qəhrədən boğulmamaq mümkün deyildi. B.Vahabzadənin ana torpaq uğrunda şəhid olmuş qəhrəmanlara bir aqsaqqal, alim, şair, düşməndən qorxmayan vətəndaş qeyreti ilə verdiyi dəyer Z.Xanlarovanın məlahətli qadın səsi ile onlara laylay çalır, bütün Azərbaycan vətəndaşlarını ise intiqama ve torpaqların müdafiəsinə haraylayırırdı. Göründüyü kimi, Azərbaycan qadınları, ən çətin anlarda, Azərbaycan kisilərinin köməyinə gəlməyə özlərindən qüdrət tapırlar. Başqa cür də ola bilmezdə: "Dədə Qorqud" boyalarından, "Koroğlu", "Qaçaq Nəbi" dastanlarından mənəvi qida almış Azərbaycan qadını Burla Xatun, Nigar xanım kimi, Həcər kimi hərəkət etməyə həmişə hazırlıdır.

Sovet dövründə incəsənət ustaları dini və xürafatı birbaşa rədd edən, onlara inananları tənqid edən çoxlu əsər yazılmışdır. Bu əsərlər, onları yaradanların fikrincə, dinin keçmişdə də indi də "mürtece rol oynadığını" ifşa edir, "dini əxlaqın yalanlığını və ikiüz-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

Qadınların cəmiyyətdə mövqeyinə, mənəviyyatına və həyat tərzinə ədəbiyyatın təsiri

rakterlərini təqdim etsin. Ədəbiyyatın gücü isə ondadır ki, onun xalqın maraqlarından başqa maraqları yoxdur və ola da bilməz. Ədəbiyyat bütün Yer küresinin azadlıqlaşdırıcı, dinc insanların düşüncə və diləklərini ifadə edir, xalq kütlələrinin hər bir zülməndə azad olmaq uğrunda, insanın işqli gələcəyi olan humanizm uğrunda mübarizəsini tərənnüm edir." Realist sənet tarixi inkişaf prosesində öz mütləqqi teyinatını (məqsədini) - real (gerçək) həyatı onun əkslikləri, ziddiyyətləri ilə, insanın həyatın əsl mənasını axtarması prosesi ilə birləşdirək əks etdiriyini təsdiq etmişdir.

Yuxarıda göstərilən keyfiyyətlər Azərbaycan ədəbiyyatına da xas olub, xalq kütłələrinin həyatı ilə sıx və ayrılmaz əlaqədə inkişaf edərək təkmilləşir.

Kökəri tarixin dərinliklərinə işləmiş, dünya ədəbiyyatı xəzinəsinə Xaqanının, Məhsətinin, Nizamının, Nəsiminin, Füzulinin və b. əsərləri kimi incilər bəxş etmiş Azərbaycan ədəbiyyatı sosializm quruluşunda sovet ədəbiyyatı şəkilləndə inkişaf edən beynəmiləl ədəbiyyatda Hüseyin Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Süley-

nə yönələn misli görünməmiş həyəsiz qəsd - Qarabağ ermənilərinin hüquqlarını bərpə etmək adı altında erməni millətçilərinin ölkəmizə qarşı yürütdükəri torpaq iddiaları və bunun nəticəsində tökülen qanlar Azərbaycanın söz sənətkarlarının yaradıcılığında da öz izlərini buraxdı. Təcavüzün günahsız qurbanları, öz doğma ocaqlarını, minillik keçmişini qoyub qaçmağa məcmib olmuş dinc adamların alçaldılmaqdən çəkdikləri əzab hissələri həssas sənətkar nəzərində yayına bilmezdi. Elan olunmamış bu mühəharibə ermənilərin rus həvadalarının Azərbaycanın SSRİ tərkibində olmasına istifadə edərək, Bakıya və bir sıra rayonlara gözlənmədən, xaincəsinə və ildirmə sürətli qoşun yeridib, Azərbaycan xalqının iradəsini qırmaq ezmə ilə siddətləndirildi. Onlar bu "kültəni sakitleşdirmək" adı verdilər. Dinc sakinlərin Bakı şəhərinin mərkəzi küçələri ilə axan qanı, dağıdılmış qurğu və binalar, tankların tırtılları altında əzilmiş avtomobilər və onların içərisində qacmağa macəl tapmayıb, orada dəmir-dümürə qarışmış insan cəsədləri unudulmaz gecənin dəhşətlərini, təbii ki, yazıçı və şairlərin lülüyüünü qamçılayır, dini mövhumat və xürafatın sosialist gerçəkliliyi şəraitində nə kimi ziyan vurdugu gösterir, sovet adamlarına dinin qalıqlarına qarşı mübarizə dözməzsələk aşılıyır, ictimaiyyəti onların daşıyıcıları ilə gündəlik mübarizəyə səfərbər edir". Yuxarıda qeyd etdiyimiz kimi, hər hansı ideologiyaya bele birtərəfli münəsibet göstərib bütün arzulanmaz damğaları vurmaq, ondakı hər hansı rasional keyfiyyəti, faydalı cəhəti görmək istəməmek istər cəmiyyətin həyatında, istərsə də ədəbiyyat və incəsənətdə tam müstəcələr vera bilmezdə. Odur ki, sovet dövrü ədəbiyyatının en şah əsərlərindən bəziləri belə, öz yüksək bədii xüsusiyyətlərinə və müəllifin xalqın təfəkkür tarixinde böyük rol oynadığını baxmayaq, artıq ikinci plana çəkilməkdər. L.Mövsümova yazar: "Yuxarıda dəlikləri deməkdə məqsəd sosialist inqilabından sonra dini dəyərlərə mənfi münasibet göstərildiyindən, ədəbiyyat və incəsənətdə də bunun bayağı şəkildə əks olunaraq, onların nəticələri olan əsərlərin mövsumi keyfiyyətlərə malik olduğunu bu sahələrin ümumi inkişafına mane olan yegane amil kimi

göstərmək deyil. Əksinə, elə sosialist inqilabından qabaq da Azərbaycanda milli incəsənətin inkişafı üçün çox cüzi imkanlar olmuşdur. O zaman onun inkişafına rus çarizminin müstəmləkeçi siyaseti və hakim siniflərin incəsənəti təqib edən bəzi təbəqələrinin cəhalet-pərestliyi və maarifa düşmən olması mane olurdu. Ancaq belə böyük manələrin mövcudluğuna baxmayaq, hər halda elm, təhsil, ədəbiyyat və incəsənət sahələrindəki mütərəqqi təşəbbüsleri maliyyələşdirən xeyriyyəcilərin sayı da yox dərəcəsində deyildi. Ele belə xeyriyyəcilərin xeyir-duası və yaradımı ilə 1873-cü ilin mart ayında görkəmli maarifçi Həsənbəy Məlikov (Zərdabi; 1842-1907) və dramaturq Nəcəf bəy Vəzirov (1854-1926) Azərbaycan teatrını yaradmışlar. 1908-ci ildə isə böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov (1885-1948) milli opera sənətinin binasını qoymuşdur. O, ilk Azərbaycan operası "Leyli və Məcnun" (1908) yazısını tamaşa yoxmuş, 1909-1915-ci illərdə bir-birinin ardına "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əslı və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarını

bəstələmişdir. "Ər və arvad" (1909, ilk tamaşa - 1910), "O olmasın, bu olsun", (1910, ilk tamaşa - 1911), "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycanın məişəti, xalq adət və enənləri öz eksini tapmışdır. Bütün bu əsərlərdə qadın obrazları yaradılmış və sonralar Azərbaycanın məşhur qadın səhne ustalarının, musiqiçilərin yetişməsi üçün zəmin hazırlanmışdır. Az vaxtda belə zəngin teatr və musiqi irlərinin yaranmasına baxmayaraq, 1914-cü ildə Azərbaycanda cəmiisi iki teatr fealiyyət göstərirdi".

Sosialist inqilabından sonra ədəbiyyat və incəsənətin inkişafı üçün nisbətən yaxşı şərait yaranısa da, bu, çox uzun sürmədi. Artıq 20-ci illərin sonu, 30-cu illərin əvvəllerində başlayan kütłəvi cəza (repressiya) tədbirləri ədəbiyyat və incəsənət xadimlərindən də yan ötmədi. Yüzlərlə, minlərlə yüksək düşüncə, böyük istedad sahibi repressiya məruz qaldı. Onların özlərinə "xalq düşməni" dənəsi vurulub, fealiyyətləri danıldı və əsərləri mehv edildi.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Simsiz qulaqlıqlar xərçəng riskini artırır




ABŞ-in "Apple" korporasiyası 2018-ci ilde 29 milyon simsiz "AirPods" qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır. Bu baredə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətde deyilir ki,

radiotəzlikli radasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən "Bluetooth", "Wi-Fi", müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünkü onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radasiya ötürür.

Doğrudur, bu baredə yekdil fikir yoxdur, lakin radiotəzlikli radasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.

Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - "Bluetooth" sistemi vasitəsilə qoşulur. "Bluetooth" zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alımlar zəif radiodalğaların insan orqanızmına uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.

Australiyalı alımlar yeni hörümçək növləri aşkar ediblər



Australiyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər. Bu baredə "Fox news" saytı məlumat yayıb. Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən

sayt yazır: "Avstraliyada aşkar etdiyimiz üç yeni hörümçək növünü təqdim edirik. Onlara artıq rəsmi adlar da verilib - Maratus aquilus,

Maratus felinus və Maratus combustus".

Həşəratları tapan mütəxəssislerin qənaəetine görə, bu hörümçəklər öz parlaq rəngləri ilə fərqlənir və insanlar üçün təhlükəli deyil. Onların ölçüləri isə təqribən düyü dənəsi boydadır.

21 yaşlı qız sığorta almaq üçün qolunu kəsib



Çalışıblar ki, qız ağacların budaqlarını kəsəndə bədbəxt hadisə baş verib.

Qız və onun ailə üzvləri sığorta ilə yanaşı, əlliyyə görə ömürlük təqaüdə də bel bağlamışdır. Lakin həkimlər və hadisə yerinə çağırılmış polislər kəsilmiş əli tapıblar. Hospitala aparılmış qızın kəsilmiş əli qola tikilib. Polis istintaqa başlayıb. Cinayətdə şübhəli biliñənləri 8 ilədək həbs gözləyir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

13 mart

Zidan "Real"da ildə 16 milyon avro qazanacaq!



Mədrid "Real"ının yeni baş məşqçi Zinəddin Zidən ilə imzalanan müqavilənin detalları məlum olub. "Eurosport.ru" saytı xəbər verir ki, fransalı mütəxəssis "kral klubu"nda ildə 16 milyon avro məvəcib alacaq. Z.Zidən klubun prezidenti Florentino Péresin təklifi qəbul edərkən bir neçə şərt iəli sürüb. Belə ki, o, "Čelsi" klubunda forma geyinen iki futbolçunun - belçikalı Eden Hazardin və fransalı N'Golo Kantenin transfer olunmasına, müdafiəçi Marselonun və yarımmüdafıəçi İskonun komandada saxlanılmasını tələb edib.

"Hərəkət" Ronaldonun klubu qayıdışı barədə danışmanın zamanı deyil. Ronaldo "Real Madrid"ın tarixidir və bunu dəyişmək olmaz. Mən Ronaldonu kimin evəz edə biləcəyi barədə hezə düşünməmişəm. İndi sadəcə öz evimə qayıtdığım üçün sevinirəm. Qarşıda 11 oyuncumuz var. Ondan sonra isə növbəti mövsümə hazırlaşacaq.

Xatırladaq ki, müqaviləye əsasən, Zinəddin Zidən 2022-ci ilədək "Real Madrid"ın baş məşqçisi vəzifəsində çalışacaq.

Pelenin partnyoru 75 yaşında vəfat edib



Futbol kralı Pelenin Braziliya yiğma komandasında partnyoru Antonio Uilson Viyera Onorio (daha çox Koutinyo adı ilə tanınır) 75 yaşında vəfat edib. TASS agentliyi xəbər verir ki, bu məlumat mərhum futbolçunun Pele ilə birlikdə oynadığı Braziliyanın "Santos" klubunun Twitter səhifəsində yerləşdirilib. Məlumatda deyilir: "Biz ən böyük ustادlarımızdan birini itirmişik. Koutinyonu, onun qələbələrini və qollarını heç bir vaxt unutmayacaq".

Futbolçunun həmkarları və rəqibləri olmuş oyuncular onun yaxınlarına və klubun azarkeşlərinə başsağlığı verirlər. Onlar qeyd edirlər ki, Koutinyo hücumda Pelenin ən mükəmməl partnyoru olub. 1962-ci ildə Çili keçirilmiş turnirdə dünya çempionu olmuş futbolçunun xatırılarda deyilir ki, onun əsl futbol oynadığı klub yalnız doğma "Santos" olub.

Koutinyo 1943-cü ildə Pirasikaba şəhərində (San-Paulu ştatı) anadan olub və artıq 14 yaşıdan "Santos"da oynamaya başlayıb. Topa sahib olmaq üzrə yüksək texnikasına və hücumları başa çatdırmaq məhərətinə görə futbolçu tezliklə mərkəz hücumçusu mövqeyində çıxış edib. O, "Santos"un heyətində 457 matç keçirib, 368 qola imza atıb və klubun tarixində üçüncü ən məhsuldar oyuncu olub.

"Tottenham" Federiko Kyezanı transfer etmək istəyir



"Tottenham" "Fiorentina"nın futbolçusu Federiko Kyezanı transfer etmək istəyir. Britaniya mətbuatının yazdığına görə, İngiltərə klubunun 21 yaşlı yarımmüdafıəçi üçün 70 milyon funt sterlinq (təqribən 78 milyon avro) ödəməyə hazır olduğu bildirilib. Komandanın baş məşqçisi Maurizio Pojettononun italiyalı oyuncunu komandasında görmək istədiyi vurğulanıb. Qeyd edək ki, F.Kyeza bu mövsüm A seriyasında 27 matçda 5 qol vurub, 7 qolun ötürməsini verib.



Marselinho "Real"da qalacaq

Brazilıyalı müdafiəçi Marselinho "Real"da qalacaq. "A Bola Brasil" saytının yazdığını görə, 31 yaşlı futbolcu fransalı mütəxəssisin "Kral klubu"na qayıtmışından razi qalıb. Məlumatda görə, Zidən "Real"ın prezidenti Florentino Péresden əsas tələblərindən biri de Marselonu komandada saxlamaq olub. İddia edilir ki, bu həftə Zidən futbolçu ilə şəxsən görüşərək geləcək karyerasını müzakirə edəcək.

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov